

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 025 (5745) 7 fevral 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir

İlham Əliyev: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir"



Azərbaycan Prezidentinin göstərişi ilə meşə təsərrüfatında meyvələrin və bitkilərin yığılmamasına tətbiq edilən ödenişlərə dəyişikliklər ləğv olundu



3

Azərbaycan Prezidentinin tapşırıqına əsasən zəlzələnin fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilir



3

Əli Həsənov: "Azərbaycan bölgədə ən fəal gənclər siyaseti yürüdən ölkədir"



4

İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb



3

Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir



5

Polkovnik Eray Güclüer: Saxta soyqırımı açıqlaması Fransa üçün siyasi ləkədir



10

12

Gürcüstan başına hansı problemi açıb?



13

"Əli Kərimli həməşə xaricdən gələn vəsaitləri mənimsəyib"



7

Bakıda aeroportda əməliyyat keçirilib



Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir

İlham Əliyev: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir"



Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat seviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanın və müvafiqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayıqdır.

Son 15 ildə Azərbaycanın bölgələrinin tarzlı və hərtərəfli inkişafında, iqtisadi fəaliyətin yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasına, iş yerlərinin və yeni müəssisələrin yaradılmasına, əhalinin məşğulluğunun yaxşılaşmasına, ümumilikdə, respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyaset iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Bölgələrdə milli iqtisadi ehtiyatlar tam səfərber olunmasına, sahibkarlıq sektorunun dırçeləməsinə, azad biznesin inkişafına, rəqabətqabiliyyətli istehsal sektorunun formalasmasına derin zəmin yaradıb. Bu siyaset ölkəmizdə sosial infrastrukturun, kommunal xidmət sektorunun, enerji və nəqliyyat sisteminin etibarlı təminatını və təhlükəsizliyini möhkəmləndirib.

Ötən 15 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gelirlərindən səmərəli istifadə etməklə, regional tarzlığın təmin edilməsində regional inkişaf üzrə dövlət proqramları mühüm rol oynayıb. Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fealiyyət artıb, regionlarda sahibkarlıq fealiyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib.

Yüksək siyasi dəstək və iradə: uğurlu layihə və perspektivli proqramlar

Hər bir uğurlu layihə və proqramın arxasında yüksək siyasi dəstək və iradə dayanır. Mehəz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyev tərəfindən uğurla da-

laşdırılması, xüsusən, regionlara paytaxt arasındakı infrastruktur fərqinin aradan qaldırılmasına hesablanmışdı: "Dövlət proqramlarının icrasının birinci mərhəlesi infrastrukturun formalasdırılması və bunun hesabına regionlara sərmayənin cəlb edilməsi əsas prioritət idi. İkinci mərhələdə formalasılmış infrastrukturun artıq dəyərə çevrilmesi çox vacibdir. Artıq dövlət proqramları keyfiyyət baxımından mövcud infrastrukturun dəyərə çevirmesini hədəfləyir".

Iqtisadiyyatda regionların payında artımın qeydə alındığını vurğulayan V.Bayramov qeyd edib ki, qeyri-neft ixracının yaridan çoxu regionların payına düşür: "Qeyri-neft ixracının artırılması ilə yanaşı, bütövlükdə, büdcədə və biznesdə regionların payının artırılması prioritet olaraq qalır. Regionların inkişafı üzrə üç Dövlət Programının yerine yetirilməsi sərmayənin cəlb olunmasına imkan veren infrastrukturun formalasdırılması



vəm etdirilən iqtisadi inkişaf strategiyası, bu siyasi dəstək və əradənin təcəssümüdür. O cümlədən 2014-2018-ci illəri əhətə edən Üçüncü Dövlət Programının uğurlu icrası yenidən infrastrukturun qurulmasına, eləcə də, regionlarda abadlıq və quruculuq işlərinin sürtənləndirilməsinə de zəmin yaradıb.

Prezident İlham Əliyev 2018-ci il yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərde sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Dördüncü Proqramla bağlı işlərə başlanacağına bildirib. "Dövlət proqramlarının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib" deyən dövlət başçısı bu proqramların həyata keçirilməsinin regionların inkişafında dönüş yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev 2018-ci il yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərde sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Dördüncü Proqramla bağlı işlərə başlanacağına bildirib. "Dövlət proqramlarının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib" deyən dövlət başçısı bu proqramların həyata keçirilməsinin regionların inkişafında dönüş yaratdığını diqqətə çatdırıb.

Iqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas məqsədi infrastrukturun yaradılmasına yardım etməkdir. Dövlət proqramlarının icrasından əvvəl, rayonlarda praktik olaraq, nəinki infrastruktur, hemçinin, communal xidmətlərin verilməsi ilə bağlı problemlərin mövcud olduğunu deyən V.Bayramov xatırladı ki, Azərbaycan Prezidenti İlham Əliyev regionlara investisiyanın cəlb olunması üçün yerli hakimiyyət orqanlarının qarşısına konkret tapşırıqlar qoyub.

Rəsmi xronika

Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev Gəncə şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Bir sözə, güclü iqtisadi təhlillərə söykənen regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları Prezident İlham Əliyevin çox mükəmməl iqtisadi təhlillərinə və elmi əsaslarla söykənen iqtisadi program adlandırılmalıdır. Ölkə başçısının, son 15 il ərzində, bölgələrə davamlı şəkildə səfərlər etməsi və hər dəfə yerli sakinlərlə görüşü, bir dəha təsdiq edir ki, ölkə vətəndaşları öz Prezidentin daima inanır və onları daha ezmə çalışmağa sövq edir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə temas quraraq, onların görmək istədikləri və arzu etdiykləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görülcəyini əmin etmək, insanlarda dövlətə olan dərin inamı daha da mökmələndirmiş olur. Prezident İlham Əliyev həməşə ölkə vətəndaşlarının daha yaxşı yaşamları, hər bir sosial infrastruktur və komunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazımlı bütün şəraitin yaradılacağını bildirir. Dövlət başçısı ölkəmizdə aparılan sürətli quruculuq işlərinin hər bir rayonda geniş vüsət alacağına dəfələrlə diqqətə çatdırıb. "Bizim siyasetimiz mərkəzində Azərbaycan vətəndaşlığı dayanır" deyən Prezident İlham Əliyev hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasetinin gücləndiriləcəyini bəyan edib:



baxımından əhəmiyyətli idi. Növbəti mərhələdə, xüsusən, biznes mühitinin formalasdırılması hesabına regionların iqtisadiyyatına daha çox sərmayənin cəlb olunması prioritətdir.

Eksperthin sözlərinə görə, sərmayələrin cəlb olunmasında yerli hakimiyyət orqanlarının rolunu gücləndirmək vacibdir. O, söyleyib ki, sərmayələrin cəlb edilməsi, əslində, yerli hakimiyyət orqanlarının bir funksiyası kimi xarakterizə olunmalıdır. Yerlərdə investisiya mühitinin yaradılmasının yerli hakimiyyət orqanlarının fealiyyətindən asılı olduğunu deyən V.Bayramov xatırladı ki, Azərbaycan Prezidenti İlham Əliyev regionlara investisiyanın cəlb olunması üçün yerli hakimiyyət orqanlarının qarşısına konkret tapşırıqlar qoyub.

"Bu, bizim siyasetimizin konkret nəticələridir. Bizim siyasetimiz sosialönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasetin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır".

Göründüyü kimi, Prezident İlham Əliyev rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsnə əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə aparılan yenidenqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dəvəsindən ayrılan xərclərə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına və firavan yaşamasına səbəb olur.

RƏFIQƏ KAMALQIZI

Azərbaycan Prezidentinin tapşırığına əsasən zəlzələnin fəsadlarının aradan qaldırılması işləri fasılısız davam etdirilir



Azərbaycan Prezidenti İlham Əliyev ötən gecə baş vermiş zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Dövlətimizin başçısının tapşırığına əsasən, aidiyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi yerlərdə yerləşdirilmələrinə şərait yaradılıb.

AZERTAC xəber verir ki, hadisə ilə əlaqədar Fövqələdə Hallar Nazirliyinin 112 "qaynar xətti" nə dörd rayon üzrə 73 müraciət daxil olub. Müraciətlərdə ciddi fəsadların olmadığı qeyd edilib. Heç bir evdə böyük uqun baş verməyib. Yalnız evlərin divarlarında içəridən və bayırda müəyyən çatlar olub. Fövqələdə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintide Tehlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər dərhal bölgəyə cəlb olunub.

Zəlzələnin baş verdiyi ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycan Respublikasının fövqələdə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının nezdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə səhət aparıblar.

Zəlzələdən zərər çəkmiş yaşayış evlərinə vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssisler ziyan dəymış binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Evlərin təmiri və bərpə işlərinin aparılmasına dövlət tərəfindən yardım ediləcək.



can Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vəziyyət tam nəzarətə götürüllər. Rayon fövqələdə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tedbirler görülləcək. Nazir deyib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in komissiyası Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin fövqələdə hallar komissiyaları ilə birgə işləyirler. FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayet olunan yerlərə və vətəndaşlara baş çəkiblər. Mütəxəssisler ziyan dəymış binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Evlərin təmiri və bərpə işlərinin aparılmasına dövlət tərəfindən yardım ediləcək.

Qeyd edək ki, Heydər Əliyev Fonduunun Regional İnnişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri daşıntılar baş verən yerlərdə sakinlərlə görüşürər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud vəziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparır-

lar.

Hadisə ilə əlaqədar tibbi yardım üçün 30 müraciət olub. Xəsərət alan üç nəfərdən birinin qolu sıınıb, ikisiinin ayağı eziib. Onlara təcili tibbi yardım göstərilib və eve buraxılıb. Zəlzələ ilə əlaqədar Şamaxı Mərkəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində çalışıb, gecə ərzində altı təcili tibbi yardım briqadası xidmət göstərib.

Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək

məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət yaradılan işçi qrup monitörinq və müşahidələr aparmaq üçün Şamaxı, Ağsu və İsmayıllı rayonlarına ezam olunub.

Zəlzələ nəticəsində zərərçəkən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısına görə minnətdarlıqları bildirib, aidiyəti qurumlar tərəfindən onların problemlərinin aradan qaldırılması üçün görülən işlərdən razılıqlarını ifade ediblər.

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-de Pirqulu stansiyasından 11 kilometr cənub-qərbədə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrində 6 bal, ətraf rayonlarda 5-3 bal qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Fevralın 6-da yerli vaxtla saat 02:34-de Pirqulu stansiyasından 8 kilometr cənub-qərbədə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Daha bir yeraltı təkan saat 04:25-de Pirqulu stansiyasından 9 kilometr cənub-qərbədə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.

Azərbaycan Prezidentinin göstərişi ilə meşə təsərrüfatında meyvələrin və bitkilərin yiğilmasına tətbiq edilən ödənişlərə dəyişikliklər ləğv olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə "Meşə təsərrüfatına dəymış ziyanla görə maddi mesuliyyətə cəlb edilmə qaydaları haqqında" 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstərisi verib.

Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin mehsulu geri qaytarmalıdır. Bu mümkün olmadıqda, dəymış zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir. Nazir-



lər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutub.

İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb



Fevralın 6-da İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb. Mərmərə Qrupu Strateji və Sosial Araşdırımlar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər daxildir.

AZERTAC-in da informasiya dəstəyi verdiyi toplantıda qırxa yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilciliyi, ictimai-siyasi xadimlər iştirak edirlər. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırımlar Vəqfinin sədri, professor Akkan Suver, energetika naziri Pərviz Şahbazov, Türkiye Büyük Milət Məclisinin sədri Binəli Yıldırım, İstanbul Geyim Əşyaları İxracatçıları Birliyinin rəhbəri Mustafa Gültəpə və başqaları çıxış ediblər.

İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, sənətə zəkanın iqtisadiyyatda və enerji sahəsində rolü, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunur.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırımlar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsinə sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

Əli Həsənov: “Azərbaycan bölgədə ən fəal gənclər siyaseti yürüdən ölkədir”

- Yola salmağa hazırlaşdığımız həftə ölkənin ictimai-siyasi, sosi-al-iqtisadi həyatında çox mühüm önəmli hadisələrlə yadda qaldı. Bura Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı keçirilən konfransda çıxışı, eləcə də Prezident və Birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü, Prezidentin gənclərlə görüşü və s. aid etmək olar. Bu istiqamətlərlə bağlı sizin fikirlərinizi eşitmək istərdik. Bu dinamikanı şərtləndirən səbab nədən ibarətdir?

- Əvvəla onu deyim ki, yalnız ötən heftə deyil, Azərbaycanın dövlət siyaseti, dövlət başçısının iş qrafiki həmişə zəngin, dolğun olub. Azərbaycan dövləti 2018-ci ildə öz iqtisadi inkişafının xüsusi bir istiqamətini müəyyən edib - islahat kursunun davam etdirilmesi, idarəcilik sisteminin optimallaşdırılması, dövlət aparatının təkmilləşdirilməsi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əsas fərqləndirici xüsusiyyətlərindən biri ondan ibaretdir ki, dünən görülen işin bu gün olduğu kimi təkrarlanması onu qane etmir, sabah görülen iş bugündən daha irəli getməli, daha təkmil olmalıdır. Bir sözə, inkişaf dinamik, davamlı olmalıdır.

Dövlət idarəcilik sisteminin təkmilləşdirilməsi prosesi, dövlətin ictimai, siyasi, iqtisadi, sosial, humanitar sahələr üzrə həyata keçirdiyi siyaset mütləq şəkildə əvvəlki təcrübəni, zamanın çağırışlarını və nəhayət, artan dinamikanın tələblərini nəzərə almalıdır. Keçən həftə, doğrudan da, bu istiqamətdə qəbul edilən qərarların, keçirilən görüşlərin intensivliyi baxımından dolğun oldu.

Bütün bu qərarların, həyata keçirilən tədbirlərin təməlində, cənab Prezidentin davamlı olaraq bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının maraqları, dövlətin mənafələri dayanır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, iqtisadiyyat güclü olan dövlət və milli iradəsi güclü olan xalq hər şeye qadirdir. Güclü milli iradənin, güclü iqtisadiyyatın təməli də Ümummilli liderimiz tərəfindən qoyulub.

Azərbaycanın müxtəlif sahələrdə, xüsusi karbohidrogen ehtiyatlarının hasilatı, emalı və daşınması sahəsində xarici ölkələrin ən qabaqcıl şirkətləri ilə tərəfdəşlik etməsi, birgə layihələrin reallaşdırılması ölkəmizin inkişafını təmin etdi. Çünkü o zaman Azərbaycanın nə texniki, nə maliyyə, nə də digər imkanları yox idi ki, malik olduğunu iqtisadi potensialı, enerji resurslarını işə salınsın.

Bu gün 90-ci illərdə yaradılmış sağlam zəmin əsasında Azərbaycan dövləti inkişaf edir, iqtisadiyyatın diversifikasiyası həyata keçirilir, ixracımızın çeşidi və coğrafiyası günü-gündən genişlənir. Cənab Prezidentin siyasetinin də teməlində o durur ki, dövlətin iqtisadiyyatı getdikcə güclənsin, iqtisadi artım təmin olunsun, əhalinin artan tələbatı ödənsin.

Iqtisadi inkişafa paralel olaraq dövlətin geleceyi olan sağlam nəslin yetişdirilməsi, milli mənəvi dəyərlərin, multikulturalizm enənələrinin qorunub saxlanması və təbliği və digər tədbirlər güclü, dayanıqlı bir sistem formalaşdırılmasına, xalqın maraqlarının təmin olunmasına xidmət edir. Bundan sonra yürüdülən siyasetin təməlində də məhz bu amil duracaqdır. Regionların sosi-



İşgalçi Ermənistan Azərbaycana qarşı tecavüzkar siyaset yürüdüb, işğala qarşı aparılmış döyüşlərde Azərbaycanda minlərlə şəhid ailəsi, mühərbiə əllili yaranıb. 1997-2018-ci illərdə Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara 6654 mənzil verib. Bu o demekdir ki, minlərlə şəhid ailəsi ve mühərbiə əllili evlə təmin olunub. Təxminən o qədər şəhid ailəsi ve mühərbiə əlliləine də dövlət minik avtomobili verib. Bu humanist siyaset bu gün də davam edir. Onların sonrakı taleyi, həyati, iş və mənzil problemlərinin həll olunması dövlətin çiynindədir və

məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Cənab Prezidentin şəhid ailələri ilə görüşü göstərdi ki, dövlət başçısı sosial müdafiə ehtiyacı olan şəhid ailələri, mühərbiə əllilləri, qacqın, köçkünlər, bazar şəraitinə çətin uyğunlaşan digər ehali kateqoriyalarına münasibətdə nə qədər həssasdır, onların problemlərinin aradan qaldırılması üçün nə qədər çalışır. Şəhid ailələrinə prezident təqaüdləri 240 manatdan 300 manatadək artırıldı. Ondan qabaqkı dövrde isə milli qəhrəmanlara verilən təqaüdlərin miqdari artırılaraq 1500 manat olmuşdu. 1-ci, 2-ci, 3-cü dərəcəli mühərbiə əllillərinə prezident təqaüdlərinin miqdarı artırılmışdır.

Dövlətin müxtəlif fondları Prezident İlham Əliyevin tapşırığı və bilavasitə yürüdüyü siyasetə uyğun olaraq şəhid ailələrinə, mühərbiə əllillərinə, qacqın ve köçkünlərə güzəştli kreditlər ayrılır. Onların sosial cəhətdən zəif olan hissəsinə özünüməşğulluq siyaseti çərçivəsində təsərrüfat avadanlıqları verilir, mal-həyvan ayrılır ki, dolanışqlarını təmin etsinlər. Bütün bunlar Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yürüdüyü və bundan sonra həyata keçirəcəyi siyasetin sosial mahiyyəti olduğunu, Azərbaycan vətəndaşlarının maraqlarını əks etdiriyini və bilavasitə onların problemlərinin həllinə yönəldiyini göstərir.

Regionlarda məşğulluğu artırmaq üçün dövlət ötən illərdə xeyli vəsait ayırıb. Aqrar sahənin - pambıqçılığın, tütünçülükün, taxılçılığın inkişafına dotsasiyalar verilir. Prezident İlham Əliyevin bu layihələrə dəstək vermesinin, diqqət ayırmasının təməlində yenə vətəndaşlar durur, onların məşğulyəti, sosial təminatı, rifahi və bütövlükə regionlارımızın inkişafı amili durur.

Bu gün Azərbaycan regionları ilə Bakı şəhərinin infrastrukturunda fərqli xeyli azalıb. Ölkə vətəndaşları 24 saat işiq, qaz, su ilə təmin olunur, avtomobil yolları Bakının yolları, şəhərlərin, rayon mərkəzlərinin abadlığı paytaxtımızdakı kimidir. Əlbəttə, bütün bunları danışmaq, hamisini sadalamaq çox çətindir. Amma, inanın Azərbaycan Respublikası həm öhdəliklərinə daxil olan, həm də öhdəlik daşımadığı məsələlər üzrə region, dünya dövlətlərinin sırasında lider seviyyəsində sosial siyaset yürüdən dövlətdir.

- Bütün bu islahatlarla, yəni yüksəklərə sosial siyasetə yanaşı biz əyni zamanda struktur islahatlarının da şahidi oluruq. İstərdik ki, məsələnin bu tərəfinə də toxunaq. Yəni struktur islahatlarının aparılması qarşida duran əsas hədəf, həlli vacib vəzifələr nədən ibarətdir?

- Yenə həmin məntiqə qayıdır. Dünən görülen iş dünən üçün idi. Bu gün görülen iş dəha mükəmməl olmalı, onun tələbləri, prinsipləri, standartları yenilənməlidir, real vəziyyətə uyğun təkmilləşdirilməlidir. Dünən görülen işe görə sağ olun, bu gün görülen iş ondan yüksək olmalı, daha yüksək tələblərə cavab verməlidir. Sabah görülen iş isə bundan da irəli getmelidir. Yəni, insanların ehtiyacları necə ki, bir yerde qalmır, günü-gündən artırısa, tələbləri, zövqləri dəyişirse, dövlətin apardığı siyaset də yenilənir, inkişaf etdirilir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdürü Əli Həsənov Azərbaycan Televiziyasının “Həftə” programına müsahibə verib. SIA həmin müsahibənin mətnini təqdim edir:

al-iqtisadi inkişafı ilə bağlı keçirilən konfransda dövlət başçısı bildirdi ki, növbəti programda yer alan prinsiplər məhz vətəndaşların müraciəti əsasında işlənilərənən. Bir mühüm məqamı xüsusi ilə qeyd etmək lazımdır ki, bu inkişaf lider-xalq, dövlət-xalq birliliyinə sayəsində əldə edilir.

- Qeyd etdiyiniz kimi, Cənab Prezident dəfələrlə bildirib ki, bizim siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. Yola salmağa hazırlaşığımız həftə Cənab Prezidentin şəhid ailələri ilə görüşünü izlədik. Bu görüş Xalqın öz Liderinə etimadının nümayishi oldu...

- Prezident İlham Əliyevin yürüdüyü siyasetin təməl xətti Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və qəbul olunan dövlət proqramlarının mənbəyi də məhz ana qanunun başlıca prinsiplərinin həyata keçirilməsi məqsədini güdür. Həyata keçirilən dövlət siyasetinin dinamikliyinin təmin edilməsi, milli maraqlara tam uyğunlaşdırılması, insanların məddi və mənəvi tələbatlarının ödənilməsi vətəndaşlar tərəfindən bu siyasetin kütləvi şəkildə dəstəklənməsi ilə neticələnib. Bilirsınız, liberal iqtisadiyyat şəraitində dövlət her şəxse cavabdeh deyil. Əlbəttə, insanların əsas hüquqlar üzrə - əmək, təhlükəsiz yaşaması, bütün maddi-mənəvi resurslarından istifadə hüquqları təmin olunur. Amma xarici ölkələrde baxın: insanların pensiyası müxtəlif fondlar tərəfindən həyata keçirilir. Vətəndaşların müalicəsi tibbi siyorta hesabına aparılır. Evi uçursa, mütələq şəkildə o evini siyortalamalıdır ki, kompensasiya ala bilsin. Amma baxın, Azərbaycan hem liberal bazar iqtisadiyyatı yolu ilə gedir, hem bütövlükə demokratik cəmiyyət, demokratik dövlət qurur, digər tərəfdən vətəndaşın həle reallaşdırmaq gücündə olmadığı sosial təminatını da öz üzərinə götürür. Əsas Ümummilli lider tərəfindən qoyulmuş sosial siyasetin qısa mahiyyəti bundan ibarətdir ki, bazar iqtisadiyyatına çətin uyğunlaşan insanların problemlərini dövlət çiyninə götürür, liberal iqtisadiyyat sosial məzmundan xali olmasın.

Biz mühərbiəye cəlb olunmuş dövlətlik.

dövlət bunları, əlbəttə ki, imkan olduqca həll edir. Amma əlbəttə ki, bu qayğılar qısa zamanda həll oluna bilməz.

Təsəvvürünə getirin, Azərbaycanda hazırda 1 milyona yaxın qacqın və köçkünlərin məskunlaşdırılması dövlətin çiynindədir. Çox da ağır yükdür. İndiye qədər qacqın və məcburi köçkünlərin məskunlaşdırılmasına, onların məşğulluğunun artırılmasına 7 milyarddan artıq vəsait sərf olunub. Respublikanın 30 şəhər və rayonunda 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan 102 müasir qəsəbə salınıb, 55 min qacqın və məcburi köçkünlərin ailesi və ya 300 minden artıq insana mənzil verilib. Təkcə ötən il 626 qədər şəhid ailəsinə, mühərbiə əllilərinə, 6 minə qədər də qacqın, köçkünlərin ailəsinə ev verildi. 2019-cu ildə də bu işlər davam etdiriləcək.

Prezident İlham Əliyev hakimiyyətə gələndə, yeni 2004-cü ildə qacqınların yoxsulluq həddi 75 faiz idi. Azərbaycanda ümumi yoxsulluq həddi isə 50 faiz cıvarında idi. Hazırda ümumi yoxsulluq həddi 5 faiz, qacqınların yoxsulluq həddi isə 12 faiz qədər aşağı salınıb. Əlbəttə ki, bütün bunlar dövlətin sosial siyasetinin nəticəsidir.

Bilirsiniz, 2018-ci ildə yenidən prezident seçildikdən sonra cənab İlham Əliyev imzaladığı ilk hüquqi aktlardan biri şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı oldu. Bundan başqa, ötən həftə kompensasiya verilən şəhid ailələrinin əhatəsinin genişləndirilməsini və onlara ayrılan aylıq ödənişlərin artımını nəzərdə tutan daha iki hüquqi akt imzalandı.

Razılışaq ki, 11 min manat indiki kifayət qədər böyük puldur. Baxın, belə ödəmələr qonşu dövlətlərdə olub? Dünyanın bir çox ölkələrindən şəhid ailələri var və onlara ödənilən vəsait çox cüzdidir.

Qeyd edək ki, Bu məbləğ əvvəl təxmini 10 minə yaxın şəhid ailəsi üçün nəzərdə tutulurdu. Sonrakı dövrde siyahılar dəqiqləşdi və genişləndirdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına dəyişiklik edildi, ölkəmizin ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin veriləməsi qərarlaşdırıldı. Yeni Fərmanla birdefəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu

7 fevral 2019-cu il

İşegötürənlərin yaş diskriminasiyası, yoxsa bəhanələr?



Ölkəmizdə əhalinin məşgullüğünün təmin edilməsi istiqamətində müüm addımlar atılır, bu istiqamətində layihə və proqramlar həyata keçirilməkdədir. Görülən işlər nəticəsində son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yerləri açılıb, işsizliyin səviyyəsi 5 faizə endirilib. Görülən işlərə baxmayaraq, orta yaşılı insanların işlə təminini məsələsində müəyyən narahatlıqlar qalmaqdadır. Belə ki, hər gün rastlaşduğumuz, müxtəlif iş elanlarında yaş həddinin 25-35 yaş arasında olması dolayısı ilə 40-55 yaşı iş axtaranların kənarda qalmasına xidmət edir. Bir çox hallarda şirkətlər, xidməti sektorlar, özəl müəssisələr orta yaşılı insanları işə götürmək istəmir. Bunun nəticəsində də əmək bazarında yaranan ayrı-seçkilik müəyyən yaş kateqoriyasına malik insanlarda böyük problemlər yaradır.

İşegötürənlər düşünür ki, 45 yaşından sonra işçilərə nəyisə öyrətmək çətin olduğundan ən asan yol cavanları işlə cəlb etməkdir. Biznes sahibləri də bir çox hallarda öz müəssisələrində əmək bazarının tələblərinə cavab verən gəncləri görəmək isteyir. Hətta bəzən 45-55 yaşılı insanların işe yararlı olmadığı stereotipinin yarandığını da müşahidə edir. Təbii ki, bunu çıxluğa şamil etmek düzgün olmaz. Təqaüd yaşına çatandan sonra öz iş yerlərində qalib işləyənlərin də sayı kifayət qədərdir. Amma 1 iyul 2018 - 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşıının 64, qadınların isə 61 olduğunu nəzərə alsaq, 45-55 yaşılı şəxslərin bu müddətə qədər harada çalışacağı sual doğurur.

Azərbaycan qanunvericiliyi nə deyir?



Milli Məclisin Əmək və sosial siyaset komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycan qanunvericiliyində yaş diskriminasiyası yoxdur. Öksinə qanunvericilik müəyyən qrup insanları daha da stimullaşdıraraq, rahat işe qəbulunu təmin edir. Həm Əmək Məcəlləsi, həm də "Məşgulluq haqqında" qanunda əmək bazarına təze atılan və eləcə də pensiya yaşına az qalan insanlara müəyyən güzəşt və imtiyazlar verilir, onların ilk növbəde işlə təmin olunması qanuna müəyyən edilir.

Azərbaycan qanunvericiliyinə əsasən, 100-dən çox işçisi olan hər bir təşkilat və ya qurum mütləq

şəkildə əlil işe götürməlidir. Burada 3 faizlik kvota da müəyyənmişdir. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi" tərəfindən "İşsiz Dost" programı çərçivəsində insanlar ictimai işlərə cəlb olunur. Burada da dərhal gənc və orta yaşı malik pensiya yaşına çatmamış şəxslərin, rayon yerlərində yaşayan qadın ve əlli illərin işlə təmin olunmasına üstünlük verilir. Bu il 30 min nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Bundan başqa ölkəmizdə özüne məşgulluq programları həyata keçirilir ki, bu programlar çərçivəsində bu insanlar işlərini qura bilərlər. İş qurmaq istəyən şəxslər 2-4 ay müddətində kurs və ya treninglərdə iştirak edir. İmtahan verdiğdən sonra dövlət tərəfindən 5 min manata yaxın mal, avadanlıq və müxtəlif materialları əldə etməklə işlərini qurmaq imkanı qazanırlar. Növbəti ilde özüne məşgulluqla bağlı kiçik müəssisələr yaradılacaq ki, 8 min işçinin də bura cəlb olunması nəzərdə tutulur.

Özel sektora gəlince, burada kiminse işe götürülüb götürülməməsi ilə bağlı tapşırıq verile bilər. Bu sektor xüsusi hazırlığı, biliq və bacarığı onu qane edən, testlər və daxili imtahanları qazanan şəxsləri işe götürür. Çünkü hər kənət işini qabiliyyəti və bacarıqlı, məhsuldar kadrlarla qurmaq istəyir. Adətən özəl sektorlar cavan yaşılı insanları götürürək onların kadr kimi yetişməsi üçün xərc qoyur. 45-50 yaşılı insanı öyrətmək onlar üçün çətin olur. 20-25 yaşılı cavanın informasiya texnologiyalarını mənimseməsi imkanları 45-50 yaşılı insanla eyni ola bilməz. Bu baxımdan biz özəl sektor qızına da bilmərik. Amma bu da bütün sahələr üçün keçərlidir, müəyyən spesifik sahələr var ki, orada yaş məhdudiyyəti qoyula bilir. Özəl sektor tələbatı uyğun olaraq yaş

diskriminasiyası qoya bilər, amma cinsə görə diskriminasiya qoya bilər. Düzdür elə işlər var ki, ona yalnız xanımlar və ya əksinə yalnız kişilər üçün uyğundur. Misal olaraq xalça toxuma ilə bağlı işe xanımların cəlb olunması təbiidir. Amma belə olan halda da işe götürən işin xarakterini göstərməlidir. Lakin ümumilikdə heç bir qurum işe yalnız qadın və ya kişiləri götürə bilər.

Pesəkar insan istənilen yaşda iş tapa bilər. Əgər müəllim ixtisara düşürse, o başqa məktəbdə də gedib işləyə bilir. Lakin ümumilikdə orta yaşılı insanlar daha rahat və sərbəst iş tapmağa üstünlük verirlər, o zaman "İşsiz Dost" və ya özüne məşgulluq programlarına müraciət edə bilərlər.

ƏƏSMN tərəfindən bu istiqamətdə hansı addımlar atılır?



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazıl Talibli deyib ki, ölkə qanunvericiliyinin imkan verdiyi yaş həddində işsiz vətəndaşların məşgullüğünün təmin edilməsi aktual məsələdir: "İstər Məşgulluq Mərkəzləri, tərəfindən təqdim edilən vakansiyalar, isterse də özüne məşgulluğa cəlb olunanlarda işlə təminat her yaşı öz xüsusiyyətine, vətəndaşın potensialı və seçiminə uyğun olaraq həyata keçirilir".

Qurum sözçüsü söyləyib ki, işegötürənlər tərəfindən təqdim olunan vakansiya iş axtaran vətəndaşlara təklif olunaraq, göndərişlər məhz həmin vakansiyalar hesabına həyata keçirilir: "Lakin bu sistemin təkmilləşdirilməsi, daha da müasir tələblər səviyyəsində qurulması ilə bağlı nazirlik tərəfindən işlər həyata keçirilməkdədir. Bu yaxınlarda "Məşgulluq" portalı, yeni məşgulluq elektron sistemi istifadəye veriləcək ki, orada ölkədə mövcud olan bütün vakansiyalarla işe götürənlərin ehtiyacları iş axtaranların bazasına uzlaşdırılacaq. Portalda həm iş axtaranların siyahısı, həm də işegötürənlərin vəkansiyları, onların ştat cədvəllərində bol qalan yerlər haqqında məlumatlar yerləşdiriləcək. Bir növ işegötürənlə iş axtaran arasında elektron məstəvidə ünsiyyət yaranacaq. Bu proses yaxın iki ay müddətində icra olunduqdan sonra məşgulluqla bağlı sistemdə köklü şəkilde dəyişiklik hiss olunacaq. Sistemin əsas mahiyyəti məmərvətəndəş münasibətlərini minimima etmək, şəffaflığı, operativliyi təmin etməklə yanaşı işsizlərin aktiv məşgulluq tədbirlərinə daha çəvikkə cəlb olunmasına nail olmaqdır".

"İşsiz Dost" programı çərçivəsində də müxtəlif yaş kateqoriyasına aid insanların ödənişli ictiyai işlərə cəlb olunduğunu deyən F.Talibli qeyd edib ki, burada yaş limiti nəzərdə tutulmayıb: "İşsiz Dost" programı çərçivəsində iş axtaran şəxslər Məşgulluq mərkəzlərinə müraciət etməklə "DOST İş Mərkəzi" nə işlə təmin olunması üçün müraciətlə bağlı göndərişi alır və yerli icra hakimiyyəti orqanlarının, digər müvafiq strukturların sifarişi əsasında, onların ehtiyacları səviyyəsində həmin işçilər ezmə olunaraq çalışırlar. Prezident İlham Əliyevin təşəbbüsü ilə "İşsiz Dost" programı çərçivəsində bu il ərzində 30 minədək iş axtaranın ictimai işlərə cəlb olunmasını təmin etmək nəzərdə tutulub. Artıq 23 min işsiz vətəndaş məhz həmin programaya qoşularaq "DOST İş Mərkəzi" tərəfindən işlə cəlb olunub, əmək müqavilələri bağlanıb. Burada işçi ilə müəssisə arasında əmək müqaviləsi bağlanır və vətəndaş her ay rəsmi olaraq maaş alır. Beləliklə vətəndaşlarımız həm aktiv məşgullüğünü təmin edir, həmçinin öz gələcəkdə pensiya hüquqlarının reallaşmasına töhfəsinə verir".

Qurum sözçüsü qeyd edib ki, indiyədək nazirliyə orta yaşılı insanların yaş həddine görə işə qəbulunda problemlərin olmasının ilə bağlı rəsmi müraciət daxil olmayıb: "Öger bele bir şikayət daxil olarsa, o zaman ƏƏSMN işegötürənlə işçisi arasında körpü rolunu oynamamaq hazırlıdır".

Çətinlikləri necə aradan qaldıraq?

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bu gün əmək bazarında iki istiqamətdə yaşla bağlı problemlər mövcuddur: "Xidmət sektorundan daha çox orta yaşılı insanların işlə təmin olunmasında çətinlikler müşahidə olunur. Xidmət sektorunda işlə təmin olunmaq üçün müraciət etdikdə orta yaşılı insanlara yaşılarının çox olduğu bildirilir. Burada söhbət 45 yaşdan yu-



xarı olanlardan gedir. Bundan başqa bir sıra hallarda, ixtisaslaşmış kadrlar tələb olunan yerlərdə genç işçilərin işlə təmin olunmasında çətinliklər yaşanır. Çox təessüf ki, özəl sektorların çoxu işçi götürək məhz həddin olmasına təsdiq olunmasına ehtiyac var. Bu netice etibarı ilə yaş diskriminasiyasının aradan qaldırılmasına gətirib çıxara bilər. Eyni zamanda gənclərin də işlə təmin olunması üçün özəl sektorla daha yaxından iş aparılmalı, təlimlər keçirilmelidir. Bu gənclərin təcrübə toplaması üçün çox vacibdir".

Ekspert düşünür ki, işlə təmin olunmaq baxımından çətinliklərin aradan qaldırılması istiqamətində tövsiyə xarakterli fəaliyyətin gücləndirilməsinə ehtiyac var: "Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında seqmentlər üzrə yaşla təminata imkan verən meyarlar hazırlanmalıdır ki, həm gənclər, həm də orta yaşılı insanlar bu meydardan faydalanaaraq işlə təmin oluna bilsinlər".

"İş axtaranlar yaş ayrı-seçkililiyinə görə məhkəmə müraciət edə bilərlər"

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanda əhalinin 70 faizi əmək qabiliyyətdir.

Əmək bazarında əsasən ya gənc, ya da yaşı 50-dən yuxarı olan şəxslər münasibətən yaş həddi ilə bağlı bəhanələrin ortaya sürüldüyünü dəyən Liqə sədri söyləyib ki, əslində isə insanın əmək qabiliyyəti olmasına yoxlamaq mümkündür: "Şağlamlıqla bağlı zərurətlər varsa, tibbi yoxlamalardan keçirmək bunu etmək mümkündür. Əgər iş yerlərində yaş məhdudiyyəti, ora müraciət edən şəxsin sağlığında problem yoxdursa, o zaman ƏƏSMN işegötürənlə işçisi arasında körpü rolunu oynamamaq hazırlıdır".

Qurum sözçüsü qeyd edib ki, indiyədək nazirliyə orta yaşılı insanların yaş həddine görə işə qəbulunda problemlərin olmasının ilə bağlı rəsmi müraciət daxil olmayıb: "Öger bele bir şikayət daxil olarsa, o zaman ƏƏSMN işegötürənlə işçisi arasında körpü rolunu oynamamaq hazırlıdır".

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bu gün əmək bazarında iki istiqamətdə yaşla bağlı problemlər mövcuddur: "Xidmət sektorundan daha çox orta yaşılı insanların işlə təmin olunmasında çətinlikler müşahidə olunur. Xidmət sektorunda işlə təmin olunmaq üçün müraciət etdikdə orta yaşılı insanlara yaşılarının çox olduğu bildirilir. Bu zaman işlə təmin etmək istəməyəndə ona yaşıni deyil, digər bəhanələr getirə bilirlər. Rusiyada pensiya yaşı ərəfəsində işçinin əmək müqaviləsinə xitəm verilməsi və işlə təmin olunmamaqla bağlı ciddi məsuliyyət müəyyənəşdirilərsə də, onun işləmə mexanizmini həyata keçirmək çox çətindir. Bu zaman işlə təmin etmək istəməyəndə ona yaşıni deyil, digər bəhanələr getirə bilirlər. Bu baxımdan ümumiyyətlə bu problemi qanunvericiliyin müstəvisində tənzimləmək çox çətindir".

"Dövlət qulluğunda yaş həddi ilə bağlı heç bir məhdudiyyət qoyulmur"

S.Məmmədov qeyd edib ki, elə iş yerləri var ki, orada yaş məhdudiyyəti qoyulub: "Büdcə təşkilatlarında, dövlət təşkilatlarında çalışan şəxslərlə bağlı 65 yaş müəyyənəşdirilib. Amma yaş həddinin olması diskriminasiya sayılmır. Yaş həddi müəyyən olunmayan iş yerlərində yaşla görə işe götürülməyən də o zaman buna ayrı-seçkilik deyilə bilər. Azərbaycanda dövlət qulluğunda yaş həddi ilə bağlı heç bir məhdudiyyət qoyulmur. İstenilən yaş kateqoriyasına malik insanlar bu imtahanlardan keçməkli işlə təmin oluna bilirlər. Vəkilliyə qəbulla bağlı da yaş ayrı-seçkililiyi qoyulur. Son keçirilən imtahanların birində 80 yaşı şəxsin imtahanından uğurla keçdiyinin şahidi olduq. Ümumiyyətde götürəndə yaşla bağlı ayrı-seçkilik bütün dünyada mövcuddur".

Nailə Məhərrəmova

Bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı

Dövlət başçısı Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Sərəncam imzalayıb

Ermənistən Azərbaycana qarşı işgalçılıq və soyqırımı siyasetinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından artıq 27 il ötür. Azərbaycan Prezidenti İlham Əliyev "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb, onun həyata keçirilməsini təmin edəcək.

Xocalı soyqırımı erməni millətçilərinin ve onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik temizləmə və soyqırımı siyasetinin daha bir dəhşətli nümunəsidir. Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdən. Genosidin hüquqi əsası bir sira sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-ci il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mələyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Xocalıda törədilən əməller BMT-nin məqsəd və vəzifələrinə, ümumiyyəti dəyərlərə tamamile ziddir. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də, digər beynəlxalq qurumların qərarlarına baxmayıraq, Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqışını beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmayıb.

Azərbaycanlıları qarşı yürüdülən soyqırımı siyasetinin tarixi əsrləri əhatə edir. Artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış edib və indi de etməkdədirler. Belə ki, tarixi reallıqlar, bize deməye əsas verir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cenubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasetinə məruz qalan yüz minlərə Azərbaycan türkləri, erməni daşnakları tərəfindən kütəvi surətdə qətl yetirilmiş, atababa yurdlarından deportasiya edilmişlər.

"XX ƏSRİN SONUNDA BÜTÜN DÜNYANIN GÖZÜ QARŞISINDA TÖRƏDİMLİS, QƏDDARLIĞI VƏ AMANSIZLIĞI İLƏ FƏRQLƏNƏN XOCALı SOYQIRIMI ERMƏNI MILLƏTÇİLƏRİNİN TƏCAVÜZKAR SIYASƏTİNİN ƏN QANLI SƏHİFƏSİ OLMUŞDUR"

Ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı XX yüzillikdə insanlığa qarşı törədilən ən amansız faciələrdən sayılır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşıdığı bir tarixdir. Soydaşlarımızın xüsusi amansızlıqla qətl yetirildiyi o qis gecəsinin dəhşətli anları hər bir azərbaycanının qan yaddasına ele çökmüşdür ki, bu hadisələri kiminse unutmağına inanmaq qeyri-mükündür. Azərbaycan Prezidenti İlham Əliyevin vurğulduğu kimi, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasetinin ən qanlı səhifəsi olmuşdur.

Xocalı soyqırımı təkcə bizlərin deyil, bütün bəşəriyyətin faciəsidir. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı akti kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət

yət Ümmümmilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyət qayıdışından sonra başlanılmışdır. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir. Heydər Əliyev Fondu-nun vitse-prezidenti, İsləm Konfransı Gənclər Forumunun mədəniyyətlərərəsi dialog üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıda ədalət" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuşdur.

XOCALIDA TERROR ƏMƏLİYYATININ PLANI ƏVVƏLCƏDƏN HAZIRLANMIŞDI

Xatırladıq ki, 7 min əhalisi olan Xocalı erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyanının tərkibində olan 366-ci alayının köməyi ilə müxtəlif növ silahlardan ateşə tutularaq, yerle yeksan edilmişdir. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində, 613 nəfər şəhid olmuş, onlardan 56-ci xüsusi qəddarlıqla qətl yetirilmiş, 487 nəfər ağır yaralanmış 1430 nəfər əsir götürülərək amansız işğəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamile məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır. Soyqırımı akti zamanı öz torpaqlarını tərk etməyə məcbur olan Xocalı sakinləri hazırda ölkəmizin 40 rayonunda məskunlaşmışlar.

Xocalıda terror əməliyyatının planı əvvəlcədən hazırlanmışdı. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri da odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olunmuş xüsusi təhlükəli kütəvi qırğınlıq silahlarından geniş istifadə olunmasıdır. Belə ki, vaxtile Novosibirsk şəhərində "Suxoy" Hərbi-Sənaye Kompleksində baş konstruktur işləyən Mixail Poqosyan keçmiş SSRİ MN-in baş qərargahında ixtira etdiyi yeni mərmərlərin radiusunu, hədəfədəyəmə məqamlarını sınaqdan çıxarmaq üçün ən gözəl coğrafi cəhətdən dəyərləi yer-məkan Azərbaycanın qərbi zonasını təklif etmiş və Xocalı seçilmişdir.

Xocalı soyqırımı törətməkələr Ermənistən Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirir. Azərbaycanın Dağılıq Qarabağ bölgəsinin hündüdərənən kənarə çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edib. Bunun nəticəsində, 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

FACİƏNI QƏTLİAM KİMİ TANIYAN ABŞ-IN BİR ÇOX ŞTATLARI QƏTNAMƏ QƏBUL EDİBLƏR



Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərindən biri kimi müəyyənəşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasetin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımıının rəsmən tanınması barede qərar qəbul edilib. Faciəni qətləm kimi tanıyan ABŞ ştatları - Texas ştatı, Nyu-Cersi ştatı, Corcinya ştatı, Men ştatı, Nyu-Meksiko ştatı, Arkanzas ştatı, Mississipi ştatı, Oklahoma ştatı

və başqa ştatları qətnamə qəbul ediblər.

Xocalı soyqırımı təkçə Azərbaycanın deyil, bütün dünyanın və bəşərin faciəsidir. Ermənistən münaqışa ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəələrini yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpə olunmalıdır. Dinc insanları məhv edən ciyənətkarlar tezliklə ədalet məhkəməsi qarşısında cavab vermeli ve layiqli cəzalarını almalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Xocalı soyqırımı həyata keçirənlər gec-tez ədalet məhkəməsi qarşısında cavab verərək, layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmaya caqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bakıda aeropordda əməliyyat keçirilib

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib. SIA-nın məlumatına görə, keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qacaqmal daşıyan dəstə saxlanılıb. Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gəmrük nəzarətindən kənar dərman preparatlari keçirmiş. Mütəşəkkil dəstə Türkiyədə aeropordda nəzarətdə yayına da, Azərbaycanda ələ keçib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.



"Münaqışənin həllinin yeganə yolu danışıqlar deyil"

Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqışının həlli ilə əlaqədar keçirilən hər bir görüşü müsbət dəyərləndirirəm". Bunu SIA-ya açıqlamada millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, münaqışənin həlli variantlarında danışıqlar yolu beynəlxalq ictimaiyyət tərəfindən də müsbət dəyərləndirilir: "Amma münaqışənin həllinin yeganə yolu danışıqlar deyil. Burada hərb variantı da seçə bilərik. Əgər hərb variantına qərar verilsə erməninin daşı-daş üstündə qalmayıcaq. Ona görə de nə qədər imkan varsa tərəflər arasında görüşlər intensivləşməlidir və erməni başa salmalyıq ki, münaqışənin həllinin yeganə yolu işğaldan el çəkmək, torpaqlarımızdakı erməni hərbçiləri çıxarmaq və orada sülh, birgə yaşayışı bərpə etməkdən ibaretdir. Bu mənada XİN-in növbəti görüşü də münaqışənin həlli istiqamətində atılan addımların başlangıcı ola bilər və tərəflərərəsə hər bir görüşdə gözlənilərəm müsbət olmalıdır".



"Pensiya sisteminin inkişafına dair yol xəritəsi hazırlanır"

Prezident İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar programının müüm istiqamətlərindən biri pensiya sisteminin inkişaf etdirilməsi, həmin sistemin əhatəliliyinin və pensiyaların artırılması, pensiya təminatı sahəsində sosial ədalet prinzipinin gücləndirilməsidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu istiqamətdə aparlaq islahatların, atılacaq addımların növbəti beş illik dövrü üçün yol xəritəsi hazırlanır.

“Qloballaşan dünya və müasir Azərbaycan gəncliyi”



Bu mövzuda “Səs” qəzetində dəyirmi masa keçirildi

(Əvvəli ötən sayımızda)

“Səs” qəzetində “Qloballaşan dünya və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədri Seymour Orucov, Gənclər və İdman Nazirliyinin sektor müdürü Fuad Babayev, Mənəvi Deyərlərin Təbliği Fonduun icraçı direktoru Mehman İsmayı-

Halqası Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov, Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqının sədr müavini Ramin Həbibzadə, eləcə də, YAP-in feal gəncləri və KIV nümayəndələri iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan Bəhruz Quliyev Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilidiyini, siyasi, iqtisadi, humanitar və so-



lov, “İrəli” ictimai Birliyinin sədri Mirhəsen Seyidov, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin sədri Fəsli Nəbiyev, YAP Suraxani rayon təşkilatının gənclər birliyinin üzvü Ənvər Haqverdiyev, YAP Yasamal rayon təşkilatının gənclər birliyinin üzvü Əli Babazadə, YAP Pirallahi rayon təşkilatının gənclər birliyinin üzvü Günel Məmmədova, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Lalə Mehdiyeva, Bakı Şəhər

sial tədbirlərin həyata keçirilməsində müüm rol oynadıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində, bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib: “Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəciliyi sisteminde iştirakanın gerçəkləşdirilməsi dövlət-gənclər siyasetinin əsasında dayanır. Aparılan dövlət-gənclər siyasetinin nəticəsidir ki, onlar bu

gün dövlət organlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər”.

B.Quliyev bildirib ki, əsası Ümummülli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasetinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmesinin nəticəsidir ki, gənclərimizin uğurları təkcə ölkə daxilində deyil, xarici məkanda da diqqətdədir: “Ölkəmizdə gənclərin sağlam ruhda inkişaf etməsi məqsədilə bölgələrimizdə idman mərkəzləri, olimpiya kompleksləri, gənclər evləri və müxtəlif dərnəklər açılır, onların asudə vaxtlarının səmərəli şəkildə keçməsi üçün lazımi infrastruktur yaradılır”.

Baş redaktor onu da bildirib ki, bu günün gənci vətənə sadıq və mübarizdir: “Biz bunun Aprel döyüslərində də bir daha şahidi olduq. Belə ki, həmin vaxt Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı azad etməyə hazır olduğunu əməli ilə sübut etdi. Bu isə Lider ehtiramın və inamın əlamətidir”.

AZƏRBAYCAN TƏKCƏ QAFQAZ BÖLGƏSİNDE DEYİL, HƏTTƏ DÜNYADA

GƏNCLƏR HƏRƏKATININ İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERƏN DÖVLETLƏRDƏNDİR

ƏNVƏR HAQVERDİYEV:

- Bu gün müstəqil Azərbaycanda gənclər hərəkatı yeni bir mərhələyə qədəm qoyub. Beləliklə, gənclərimizin müstəqil platformada öz fikir və ideyalarını ifadə etmək şansları yüksəkdir. Artıq gənclərin qarşısına, ideyalarını müstəqil şəkildə həyata keçirmələri üçün heç bir məhdudiyyət qoyulmayıb. Danılmaz faktdır ki, Azərbaycanda gənclər siyaseti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda gənclər siyasetinin formalşaması ilə bağlı imzalanmış sərəncamlar, qanunlar və digər qanunverici aktlar, bir daha sübut edir ki, Azərbaycan təkçə Qafqaz bölgəsində deyil, həttə dünyada gənclər hərəkatının inkişafına böyük əhəmiyyət verən dövlətlərdəndir. Bu gün istər dövlət idarəciliyində, istərsə de özəl strukturlarda gənclərin feallığı aydın hiss olunur. Təbii ki, bu fakt bizi çox sevindirir. Müasir gəndiliyimizin real vəziyyəti ondan ibarətdir ki, onlar əvvəlki dövrün gəncləri ilə müqayisədə daha effektiv ideyalarla çıxış edirlər. Bu gün geniş informasiya mübadiləsinin

aparılması gənclərimizə daha geniş imkanlar yaradır.

Qeyd edim ki, mən də, bir qrup gənclə birlikdə bu günlərdə “Bakı Kongres Mərkəzi”ndə Azərbaycan Gənclər Gününe həsr olunmuş Respublika Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə iştirak etmişəm. Tədbirlə bağlı təssüratlarım zəngindir. Cənab Prezidentin gənclərlə səmimi görüşü bizim üçün böyük stimul oldu. Cənab Prezidentin gənclərlə səmimi, dost kimi dialoq formasında nitqini qurması, böyük səmimiyyətlə öz gənclik illərini xatırlaması və o dövrlərdə gəncliyin qarşılılığı çətinlikləri bugünkü gəncliyin nəzərinə çatdırması böyük əhəmiyyətə malik hadisə oldu. Azərbaycan gənclərinin böyük imtiyazlı malik olduğunu qeyd edən Cənab Prezident, gənclərin qarşısında konkret vəzifələr qoyaraq, Azərbaycanın gələcək inkişafının gənclərin elində olduğunu xüsusi vurguladı. Biz ölkəmizi dünyada dövlətləri arasında nüfuzlu bir ölkəyə çevirən Prezidentimizlə fəxr edirik.

BƏHRUZ QULİYEV:

- Azərbaycanda gənclər siyaseti ilə bağlı kifayət qədər dövlət proqramları, layihələr həyata keçirilir. Bu və ya digər sənədlər

“Qloballasan dünya və müasir Azərbaycan gəncliyi”

gənclərin həyatına, eləcə də, onların ictimai-siyasi fəallığına necə təsir göstərir?

DÜNYANIN HEÇ BİR NÖQTƏSİNDE DÖVLƏT TƏRƏFINDƏN GƏNCLƏR BU ŞƏKİLDƏ QAYĞI GÖSTƏRİLMİR

BABAZADƏ ƏLİ:

- Azərbaycan gəncliyi daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Bu gün Azərbaycanda gənclər siyaseti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır və cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər.

İnkişafdan danışarkən, elbəttə ki, dövlət

fəsini verir. Dövlət-xalq birliyinə əsaslanan müdrik siyaset sayesində Azərbaycan yeni zəfərlər qazanır və qlobal teşəbbüslerin mərkəzine çevirilir.

AZƏRBAYCANDA GƏNCLİYƏ DÖVLƏT QAYĞISI SABAH VƏ UĞURLARA HESABLANAN BİR SİYASƏTDİR

FƏSLİ NƏBİYEV:

- Ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyaseti çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə



təyən qüvvələrə qarşı daima mübarizə aparmalıdır. Azərbaycan Gəncləri Gününe həsr olunmuş Respublika Toplantısında Prezident İlham Əliyev gənclər mühüm tövsiye və tapşırıqlarını verdi. Xüsusilə, gənclərin vətənpərvərlik ruhundan yetişmələrinin zərurılılığını qeyd edərək, müasir dövrde gənclərimizin əsas vəzifələrinin müstəqilliyimizi möhkəmləndirmek olduğunu vurğuladı, gənclər öz inamını və dəstəyini bəyan edərək, onlara uğurlar arzuladı. Biz də gənc olaraq, dövlətimizə sədəqətlə xidmət etməliyik. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasetdir.

AZƏRBAYCAN GƏNCİ BÜYÜK XARİCİ GÖRKƏMÇƏ DƏYİŞƏ BİLƏR, AMMA ƏQİDƏ, VİCDAN, DÜŞUNCƏ, DƏYƏRLƏR BAXIMINDAN DƏYİŞƏ BİLMƏZ

GÜNEL MƏMMƏDOVA:

- Qətiyyətlə vurğulaya bilərik ki, Azərbaycan gəncliyi bu gün bütün tələbatlara cavab verən bir müasir gənclikdir. Belə ki, gənclərimiz bir neçə xarici dil bilir, ITK-ni mənimşəyib, Azərbaycan məkanında azad internet şəbəkəsinə malikdir və dünyaya sərbest şəkildə çıxa bilir. Belə imkanlara malik olan gənclər dövlətçiliyimizə xidmət edirlər. Gənclər unutmamalıdır ki, gənclik ölkənin gələcəyinin qaranti və təminatıdır. Gənclik üzərinə böyük bir məsuliyyət düşür, hər bir ölkədə gənclik böyük bir qüvvədir. Bu baxımdan ki, Azərbaycanın sərhədlerini, milli maraqları qorumaq kimi şərflə missiyanın daşıyıcılarıdır. Daşıdığı vəzifədən, yaşadığı məkəndə asılı olmayaq, hər bir gənc Azərbaycanın uğurlarını sevinməli və bu nəqliyyətlərin davamlılığı üçün var qüvvəsi ilə çalışmalıdır.

Azərbaycanın işqli gələcəyi naminə feallıq göstərən gənclərimizlə yanaşı, müəyyən əngəller töretməyə çalışan hansısa bir görünütünə formalasdırmağa cəhd edən gənclərimiz də var. Amma hər bir gənc Azərbaycan maraqlarının müdafiəsində durmalıdır. Müasir düşüncəli gənc vətən torpağının sərhədlerinin möhkəmlənməsi və qorunmasını düşünməlidir. Azərbaycan gənci bu gün xarici görkəmə müasir formada dəyişə bilər, amma əqidə, vəcdan, düşüncə və dəyərlər baxımından heç zaman dəyişməməlidir.

Təəssüflə də olsa, bildirək ki, aramızda dar düşüncəli gənclər də rast gəlinir.

Sosial şəbəkələrdə sakitliyi pozmağa cəhd etmək niyyətində olan şəxslərə təsdiq edirik. Bizim yaşadığımız cəmiyyətdə belə gənclər say baxımından az faiz təşkil edirlər. Tebii ki, Azərbaycan dövlətçiliyini və müstəqilliyini dəstəkləyən gənclərə müqayisədə onlar nəzəre çarpır. İnkişaf olan yerde problemlərin yaşanılması mümkün kündür. İnanıram ki, yaxın gələcəkdə həmin gənclər əqidə sahibi olaraq, vətənə xidmət edəcəklər. Hər hansı bir gənc ambiisiyasa və məqsədinə görə səhv addımlar ata bilər. Amma dövlətə, millətə və vətənə qarşı səhv addım atmaq qeyri-mümkündür. Bu məqsədə, dövlətə xəyanat məqsədile atılan addım gəncləri fəlakətə sürükləyə bilər. Bu gün Azərbaycan gəncləri böyük uğurlar qazanıb. Dövlətin dəstəyi ilə qazanılan uğurlar Azərbaycanın nəqliyyətləridir. Gənclərimiz inkişaf edib və onların intellektual potensialı yüksəlib. Gənclərimiz Cənab Prezidentin tövsiyəsi əsasında öz bilik və bacarıqlarını genişləndirməli, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb, ölkəmizin inkişafına töhfə verməlidir.

BƏHRUZ QULİYEV:

- Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemərinin həlli istiqamətində görülen işlər onlar üçün yaradılan şəraitin təzahürüdür. Bu gün gənclərlə bağlı kifayət qədər normativ sənədlər mövcuddur. Cənab İlham Əliyevin gənclərə etimadı, onlara görüşlərin təşkili bu diqqətin göstəricisidir. Məlum dövlət proqramları, həyata keçirilən layihələr gənclərin feallığına stimul verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında Azərbaycan gənclərini ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır. Cənab Prezidentin gənclərə görüşü və gənclərin qarşısında konkret vəzifələr qoyması Azərbaycanın gələcək inkişafının gənclərin elində olduğunu bir daha təsdiqləyir. Azərbaycanın gənclər ordusu da dövlət başçısının etimadını əməli ilə doğrultmalı, öz bilik və bacarıqlarını genişləndirməli, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb, ölkəmizin inkişafına töhfə verməlidir.

Bugünkü dəyirmi masa, bir daha təsdiq lədi ki, Azərbaycan gənci vətənə sadıq, mübariz, müasir çağırışlara cavab verən geniş düşüncəli, yüksək potensiallı gənclərdir.

Zümrüd BAYRAMOVA



proqramlarını xüsusi qeyd etməliyik. Sərəncamlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasetinin əsas istiqamətləri açıqlanmışdır. Heç bir dövlətdə gənclərlə bağlı bu qədər dövlət proqramları qəbul olunmur.

Gənclər siyasetə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fealiyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Gənclər Fondu nun yaradılması gənclərimizə olan ən böyük dəstəkdir. Dünyanın heç bir nöqtəsində dövlət tərəfindən gənclərə bu şəkildə qayğı göstərilmir. Bütün bunlarla yanaşı, elm və təhsilin inkişafı ilə bağlı dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ildə artırılması, bunun tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərməsi, məhz dövlətin milli elmin inkişafı istiqamətinə diqqətin yönəldiyinin bariz ifadəsidir. Azərbaycan dövləti daim gənclərin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi proseslərde nümayiş etdirdiyi feallığı yüksək dəyərləndirir, onların həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda, özlərini təsdiq etmek və yüksək seviyyədə təhsil almaları üçün bütün şərait yaradır. Bütün bunlar üçün, real işlərin görülməsi üçün dövlət proqramları qəbul edilir və yüksək seviyyədə icra olunur. Azərbaycan gəncləri də Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər.

Bu günün gənci uğurları ilə seçilən, yüksək dəyərlərə malik olan Azərbaycan ilə qururlanır. Azərbaycan multikultural cəmiyyətdir. Azərbaycan terrorizm aktlarını törədənlər, irqi və dini zəmində münaqışə yarananlara qarşı barışmaz mövqeyini ortaya qoyur, islam dünyasının həmrəyliyinə töh-

edir. Cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilən Azərbaycan gəncləri müxtəlif sahələrdə nailiyyətlər əldə ediblər. Əminliklə demək olar ki, dövlət dəstəyi olmasayıd, uğurlar qazanılmazdı. Harada inkişaf, tərəqqi var, gənclərimiz də o istiqamətə doğru irəlileyirlər. Fərəhəndirici hədir ki, bu gün Azərbaycan gəncliyi milli dəyərlərimizə sahib çıxır. Dünya arenasında öz sözü ilə özünü və tarixini təsdiqləyir. Bu gün Azərbaycan gənci üçün əlçatmaz bir zirve yoxdur desək, fikrimizdə yanılmarıq. Sadəcə olaraq, gəncin məqsədli bir addımı gərəkdir ki, dövlət tərəfindən ona maddi və mənəvi dayaq olsun. Mən gənc olaraq, üzümü müasirliyimə tutaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin davam etdiridi dövlət-gənclər siyasetindən hər bir Azərbaycan gəncinin yaranmasına çağırıram.

Son 15 ildə görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fealiyyət göstərən gənclər ordusunun formalasdığını görmüş olarıq. Qururla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərflə vəzifələrinin öhdəsində la-yiqincə gelməyi bacarıır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir dövrde bütün dünyada, həm də informasiya müharibəsinin getdiyini nəzərə alsaq, vətəndaşlarımız, xüsusilə, gənclərimiz daha çox maarifləndirilmeli, onlara daim ayıq-sayıq olmaları, elmlə, savadlı gənclik olaraq yetişmələri aşilanmalıdır. Gənclərimiz bu dövrde dövlət üçün təhlükə ola biləcek radikal cəreyanların təsiri-nə düşməmeli, ölkəmizə zərbe vurmaq is-


Avropa İttifaqının ikiüzlülüyünün ifşası

Avropa İttifaqi Şurasına sədrliyi təhvil alan Ruminiyanın xanım baş naziri Viorika Dançila "Politico"ya müsahibəsində Avropa İttifaqını insan hüquqları və demokratiya məsələlərində digər ölkələrə, hətta özünün Şərqi Avropadakı üzv dövlətlərinə qarşı ikili standartlar sərgiləməkdə günahlandırır. Xanım Dançila müsahibəsində konkret fakt və arqumentlərə istinad etməklə, haqlı olduğunu təsdiq edə bilib. Əslində, Avropa İttifaqının ikili standartlar siyaseti yürütdüyü heç də yenilik deyil və bunu artıq bütün dünya ictimaiyyəti çox gözəl bilir. Lakin bu ikili standartların Avropa İttifaqi Şurasının yeni sədri tərəfindən ifşa edilməsi çox vacib məsələdir və bundan sonra bəlkə də bu ədalətsiz yanaşmaların aradan qaldırılacağına ümidi artırır.

Xanım Dançila Fransada "sarı jilettilər"in keçirdiyi aksiyalar zamanı polisin etirazçıları qarşı güc və şiddet tətbiq etdiyini və Avropa liderlərinin buna səssiz qaldığını, xüsusi, vurğulamaqla ədalətsiz yanaşmanın olduğunu diqqətə çatdırıb. Bu səssizliyin, bu müşahidəçi mövqeyin fonunda guya insan haqlarının pozulduğu iddia edilən digər ölkələrin əleyhinə silsilə qərarlar verildiyini yada salmaqla isə, ikili standartların tətbiq edildiyini tam şəkildə isbat edib.

V.Dançila öz ölkəsini də nümunə getirib və xatırladı ki, əslində, Avropa Komissiyasının anti-korrupsiya siyaseti çerçivəsində apardığı monitoring ilə bağlı illik hesabatında yalnız Ruminiya və Bolqarıstanın adının çəkilməsi haqsızlıqdır. Avropa İttifaqi Şurasının yeni sədri Avropa İttifaqının Ruminiya, Bolqarıstan və digər ölkələrə qarşı ədalətli davranmadığını bildirib. Hətta Niderlandda, Fransada və Almaniyada da çox böyük korrupsiya faktlarını müşahidə etdiyini də diqqətə çatdırmaqla, həqiqətən də, ikili standartlar siyasetinin tətbiq edildiyini, avropalı liderlərin tamamilə ədalətsiz yanaşmalar sərgilədiyini təsdiqləyib.

Həqiqətən də, son zamanlar Ruminiya korrupsiya məsəlesi ilə əlaqədar Avropa Komissiyası və Avropa Parlamentinin tənqid hədəfəne çevrilib. Hətta ölkə rəhbərliyi liberal demokratiyadan uzaqlaşmaqdə günah-



landırılıb da. Amma görsən, tek Ruminiya qarşımı belə yanaşma tətbiq edilir? Yoxsa Avropanın bir çox ölkələri də günahlandırır mı? Görsən, sanksiya xarakterli tədbirlər nəzerdə tutulur mu? Her halda nə Ruminiyanın xanım baş naziri, nə biz, nə də digərləri bunun şahidi ola bilməmişik.

Avropa liderlərini avropalılar yox, başqa xalqların nümayəndələrinin hüquq və azadlıqlarını maraqlandıracğı heç inandırıcı görünür

Nə Fransada, nə İspaniyada, nə də bir səra Avropa ölkələrində nümayişçiləre qarşı edilən zorakılıqlara görə həmin ölkələr hədəfə belə alınmayıb. Heç bir sanksiya tətbiq edilmeyib. Hətta xəbərdarlıq belə olmayıb. Görsən, nəyə görə nümayişçi fransızları eəzən Fransa hökuməti demokratiyadan keñar addımlar atmaqda günahlandırılmır? Niye Fransa hökumətinin insan haqlarını kobud şəkildə pozduğu barədə bircə bəyanata bele rast gəlinmir? Nəyə görə ən adı xəbərdarlıq belə edilmir İspaniya hökumətinə? Yoxsa katalonları bir anda susdurun, hətta nümayişçilərin bir çoxlarının həbslərini realaşdırın hökumət insan azadlıqlarını kobud şəkildə pozduğu barədə bircə bəyanata bele rast gəlinmir?

Şəkildə pozmuş hesab edilmir? Əzilən fransızların hüquqları yoxdur, yoxsa itlərin hücumuna, atların tapdağına məruz qoyulan katalonların? Yoxsa avropalıların tapdalanmasına biganədlər? Bəlkə Avropa liderlərini bəzi ölkələrdə, ələlxüsəs, Avropaya aid olmayan ölkələrdə yaşayan insanların hüquq və azadlıqları özlərininkindən daha çox maraqlandırır?

Avropa liderlərini fransızlardan, ispanlardan, katalonlardan və Avropada məskunlaşan digər xalqların nümayəndələrindən də çox, məhz başqa xalqların nümayəndələrinin hüquq və azadlıqlarının maraqlanırdıracğı heç inandırıcı görünür.

Əvvələ, ona görə inandırıcı görünür ki, Avropada məskunlaşan liderlər, məhz həmin Avropada yaşayanlara görə, daha çox diqqət göstərməli idilər. Əgər, həqiqətən də, insanların hüquq və azadlıqlarının qayğısına qalmış istəyirdilərse, ilk önce, məhz avropalılara qarşı bu qayğını görmək olardı, nəinki digər hədəf seçilmiş ölkələrdə yaşıyanlar.

Digər tərəfdən, minlərlə avropalı insanın ezişdirilməsinə, susdurulmasına, həbsinə dinməyən, susqunluq nümayiş etdirən qurumların cəmi bir nəfərin, özü də məhkəmə, istintaq prosesi nəticəsində qeyri-qanuni hərəkətləri sübuta yetirilən bir azərbaycanlının həbsinə görə guya narahatlıq keçirmələri, onunla maraqlanmalari, haqq və hüquqlarının guya müdafiəsinə qalxmalari çox güllünc səslənir. Minlərlə nümayişçi avropalıların hüquqlarının tapdalanmasından bir azərbaycanlı qanun pozucusunun hüquqi prosedurlarla, qanuni şəkildə mühakimə olunması də böyük həyəcan signali hesab oluna bilməz axı. Bu fakt, "öz gözündə tiri görməyib, özgələrin gözündə tük axtaran" liderlər üçün yetərlidir ki, onların, əslində, heç də demokratiya, insan hüquqları, söz azadlıqları kimi ali prinsiplər barədə düşünmədiklərini təsdiq etsin.

Özlərini demokratiya carçılıarı kimi qələmə verənlər, əslində, ikili standartlar siyaseti yürütməyə, qaralama kampaniyası aparmağa kökləniblər

BMT kimi nüfuzlu bir təşkilat tərəfindən qəbul olunmuş qətnamələr, Azərbaycan torpaqlarının geri qaytarılması, qaćqın və mecburi köçkünlərin öz yurd-yuvalarına məskunlaşdırılması tələbini özündə ehtiva edən qərarlar qanuni hesab olunmur. Bəs bu qədər qərar və qətnamələr qətəl yetirilmiş, girov saxlanılmış, yurd-yuvasından didərgin salınmış insanların hüquqları,

azadlıqları barədə qanunvericilik demək deyilmə? Bu hüquqların müdafiəsi, bu azadlıqların bərpası niyə maraq dairesində deyil?

Azadlıq, demokratiya, insan hüquqları carçılıarı hesab olunan liderlər və beynəlxalq təşkilatlar niyə Ermənistən öz işğalçılıq siyasetinə görə hədəfə almırlar? Əger işğalçını, insan hüquqlarını pozanları hədəfə almırlarsa, hansı fəaliyyətdən, hansı missiyadan dəm vururlar? Belə bir fəaliyyətə, ümumiyyətə, qaralama kampaniyasından, ikili standartlar siyaseti yürütmədən, ədalətsizlikdən başqa hansı ad vermək mümkündür? Bir sözle, özlərini demokratiya carçılıarı kimi qələmə verən qurumlar da, liderlər də, əslində, ikili standartlar siyaseti yürütməyə, qaralama kampaniyası aparmağa kökləniblər.

Viorika Dançilanın müsahibəsi ikili standartları tətbiq edənlər və ikiüzlülük nümayiş etdirənlər üçün çox ağır zərbədir

"Politico"ya müsahibəsində Avropa İttifaqını insan hüquqları və demokratiya məsələlərində digər ölkələrə, hətta özünün Şərqi Avropadakı üzv dövlətlərinə qarşı ikili standartlar sərgiləməkdə günahlandırır Viorika Dançila tamamilə haqlıdır. O, haqlı olduğunu ölkəsi və bir sıra Avropa ölkələrini nümunə getirməklə, həmçinin, müvafiq arqumentlərlə də təsdiq edib və ittihamlarında israrlıdır. Eyni zamanda, Avropa İttifaqi Şurasına sədrliyi təhvil alan Ruminiyanın xanım baş nazirinin sözügedən müsahibəsi Avropa İttifaqının ikiüzlülüyünün ifşasıdır. Özü də, məhz şura sədri tərəfindən.

Bəli, Viorika Dançila ikili standartların tətbiqi dedikdə, yanaşmaları müqayisə etdikdə, ədalətsiz yanaşmaları isbatlaşdırıqda, məhz ikiüzlülük ifşa edir. İnsan hüquqları, söz azadlığı, demokratiya carçılıının ikiüzlülükünü. Bu ikili standartların tətbiqi, əslində, dünya ictimaiyyəti üçün sərr deyildi və indi Ruminiyanın xanım baş nazirinin müsahibəsi, ola bilsin ki, ictimaiyyətə qeyri-adi heç bir təessürat yaratmaya da bilər. Amma bu müsahibə, müsahibədə ifşa edilmə faktları həmin ikili standartları tətbiq edənlər, ikiüzlük nümayiş etdirənlər üçün çox ağır bir zərbədir.

İkili standartların imicə, nüfuzla mənfi təsir göstərəcəyi barədə fikirlərə ister ölkə daxili, isterse də xarici metbuat sehifələrində dəfələrlə rast gəlinib. Bu ikiüzlülükün nəticəsinin yaxşı olmayacağı bəlli məsələ idi. Bəlkə də zamanında bunun qarşısı alına bilərdi və bu gün şura sədrliyini təhvil alan xanım tərəfindən bu seviyyədə ifşa da olunmadı. Amma göründüyü kimi, qeyd olunanlar qulaqardına vurulduğu səbəbindən, bu gün çox böyük bir rezonans doğurub. Avropa İttifaqi Şurasına sədrliyi təhvil alan bir xanım baş nazir tərəfindən belə ittihamlar heç də sıradan bir ittiham deyil. Bu ittihamlar nüfuzla, imicə xələl gəlmesi üçün yetərlidir və hətta gelecek fəaliyyət mexanizmlərinə, missiya ya əhəmiyyətli dərəcədə təsirlidir. Cox guman ki, bundan sonra tekçə hədəfe alınan, ədaletsizliyə məruz qalan ölkələr deyil, bütün dünya ictimaiyyəti ikili standartları tətbiq edənlərin, ikiüzlülük siyaseti yürüdənlərin ittihamlarına, bəyanatlarına, fikirlərinə məhəl qoymazlar. Bəlkə də, ümumiyyikdə, fəaliyyət müxanizmləri və missiyaları artıq şübhə altındadır və ciddiye alınır. Bu isə, ikili standartların, ikiüzlük siyasetinin qeyd olunduğu kimi, məntiqi nəticəsi və sonluğudur.

Inam HACIYEV

Polkovnik Eray Guçlüler: Saxta soyqırımı açıqlaması Fransa üçün siyasi ləkədir



Oslində Fransa Prezidentinin saxta "erməni soyqırımı" ilə bağlı açıqlamasında yeni heç nə yoxdur. Təəssüf ki, Avropanın bəzi siyasetçiləri qoca qitədə köklənən erməni millətçi dairələrinin təsirindən çıxa bilməyiblər. Bu açıqlama da əvvəlki ədalətsiz mövqelərin davamıdır.

Bu fikirləri AZERTAC-a müsahibəsində türkiyeli hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Guçlüler deyib. O deyib ki, Fransanın dövlət başçısı bu açıqlamasının Türkiyə dövləti və xalqı tərəfindən keskin etirazla qarşılanaq yaxşı bilirdi. Bele bir açıqlamanın ortaya çıxmışında iki mühüm amil var. Birincisi, erməni diasporunun qarşısında götürülen öhdəlik, ikincisi, Fransadakı mövcud siyasi böhranı arxa plana keçirmək. Bunların hər ikisi hüquqa və siyasi mədəniyyətə ziddir. Dövlət başçısı ayrı-ayrı qurumlar qarşısında götürdüy

öhdəliyi yox, seçicilərinə verdiyi vədə sadıq olmalıdır. Digər tərəfdən, yaxşı olara ki, Emmanuel Makron ölkəsindəki siyasi böhranın əsl səbəblərini siyasi mədəniyyətə aradan qaldırmağa səy göstərsin, avantürist açıqlamalarla yox. Hadisələrin necə cərəyan edəcəyindən asılı olmayaq saxta "soyqırımı günü" açıqlaması Fransa üçün siyasi ləkədir.

Müxalifəti acınacaqlı sonluq gözlayır

“Cənab Prezidentin istər gənc məhbusla bağlı verdiyi göstəriş, istərsə də şəhid ailələri ilə görüşü müxalifətin oyunbazlığına son nöqtəsini qoymuş oldu”


Bu gün müxalifət düşərgəsində anormal mühit hökm sürür. Partiyalararası qarşıdurmalarla, dövlətin xalq və dövlət maraqlarına uyğun həyata keçirdiyi siyasetə qışqanlıqla yanaşı və bəzən haykuy qaldırıb, görülən işlər kölgə salmağa cəhd edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə birdəfəlik yardımının verilməsi ilə bağlı Fərmanı növbəti dəfə müxalifəti ciddi narahat edib. Bu nöqtəyi-nəzərdən çox hay-küylü, şər və böhtən xarakterli məlumatlar yayır, infirmasiyalar paylaşır. Söhbət etdiyimiz müsahiblərimiz müxalifət başbələnlərinin bu cür mövqə sərgiləməklə, xalqdan əzaq düşdükərini və bu baxımdan, onları acınacaqlı sonluq gözəldiyini bildirdilər.

Mətbuat Şurasının sədr müavini Müşfiq Əlaşgərlə: “Müxalifətin danışmaq üçün sözü qalmayıb”



- Dağıdıcı müxalifətin istər Mehman Hüseynov olayına, istər 20 Yanvar ümumxalq həzn gününe, istərsə də şəhid ailələrinin sosial durumlarının yaxşılaşdırılması

barədə Prezident Fərmanına verdikləri reaksiya onları tam gülünc vəziyyətə saldı, bütün niyyətlərini faş etdi. Bəlli oldu ki, bu insanların niyyətləri nə xalqın rifah halının yaxşılaşdırılması, nə Mehman Hüseynovun islah olunaraq, həbsxanadan çıxması deyil. Onlara incident yaratmaq, yersiz hay-küy qoparmaq, xarici qüvvələrin diqqətini cəlb edərək, qrant əldə etmək lazımdır. Çünkü üzərinə problem adı qoyaraq şurə etdikləri, guya xalqın dərdinə yanırlar deyə qabardıqları problemlərin hər biri öz həllini tapıb, amma onlar sakitleşmək bilmirlər. 20 Yanvar mərasimindəki davranışları isə, ümumiyyətə, utancverici idi. Çünkü bu olayla xalqın en müqəddəs dəyərlərinə bele önmən vermədiklərini göstərilər. Bu baxımdan, onların şəhid ailələri ilə bağlı Prezident Fərmanına verdikləri reaksiyalarda qeyri-adilik axtarmağa lüzum yoxdur. Bir tərəfdən baxanda, ele mahiyyətləri budur. İkinci tərəfdən də, qəzəblidirlər. Çünkü müxalifətin danışmaq üçün sözü qalmayıb, bütün bəhanələri əllərindən çıxbı.



sı ilə əhatə olunublar. Bu illər, ərzində fikir versək, görərik ki, nə qədər şəhid ailələrinə mənzillər verilib, şəhid ailələrinin problemərinin, qayğılarının həll olunması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılib. Prezident İlham Əliyevin ve Birinci Xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü də eley bunu bir daha eyani suretdə sübut edir. Prezidentimiz bir daha vurğuladı ki, biz şəhid ailələrinin problemlərini həll etmək üçün əlimizdən gələni edəcəyik. Cənab Prezident bu məsələ ilə hər zaman məşğul olub. Yəni şəhid ailələrinə verilən birdəfəlik vəsaitlər və şəhid ailələrinə menzil tikintisi üçün ayrılan maliyyə vəsaitləri, bir daha ondan xəber verir ki, bu siyaset uğurla davam etdirilir. Təbii ki, müxalifət problemlərin həllindən narahatdır. Dağıdıcı ünsürlər istəmir ki, Azərbaycanda bu problemlər həll olunsun. Onlar həssas insanların hissəsi ilə oynamalaq məşğuldurlar. Müxalifət çalışır ki, insanlar hökumətdən narazı qalsın və hər hansı bir məsələnin ucundan tutub, hay-küy salmaqla məşğul olsunlar. Amma müxalifətin bu cür hay-küy salması əbəəsdir. Çünkü şəhid ailələri və hər kəs cənab şəhid ailələri üçün hər şeyi edir və edəcəkdir. Sadəcə olaraq,

müxalifət gündəmdə qalmaq üçün bu məsələlərdən yapışırlar.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-in sədr Anar Xəlilov: “Bunun axırı rüsvayçılıqdır”



- Müxalifətin addımlarına nəzər salsaq, görərik ki, bunlar ancaq Azərbaycan xalqının qurur yeridir, fəxrdir. Zamanında Ulu Önder Heydər Əliyev, indi də Prezident İlham Əliyev şəhid ailələrinə diq-

qət və qayğı göstərir. Şəhid ailələri ilə bağlı Azərbaycan dövlətinin xüsusi siyaseti var. Hər zaman şəhid ailələri dövlətimizin, Prezidentimizin qayğısı ilə əhatə olunublar. Bu illər, ərzində fikir versək, görərik ki, nə qədər şəhid ailələrinə mənzillər verilib, şəhid ailələrinin problemərinin, qayğılarının həll olunması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılib. Prezident İlham Əliyevin ve Birinci Xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü də eley bunu bir daha eyani suretdə sübut edir. Prezidentimiz bir daha vurğuladı ki, biz şəhid ailələrinin problemlərini həll etmək üçün əlimizdən gələni edəcəyik. Cənab Prezident bu məsələ ilə hər zaman məşğul olub. Yəni şəhid ailələrinə verilən birdəfəlik vəsaitlər və şəhid ailələrinə menzil tikintisi üçün ayrılan maliyyə vəsaitləri, bir daha ondan xəber verir ki, bu siyaset uğurla davam etdirilir. Təbii ki, müxalifət problemlərin həllindən narahatdır. Dağıdıcı ünsürlər istəmir ki, Azərbaycanda bu problemlər həll olunsun. Onlar həssas insanların hissəsi ilə oynamalaq məşğuldurlar. Müxalifət çalışır ki, insanlar hökumətdən narazı qalsın və hər hansı bir məsələnin ucundan tutub, hay-küy salmaqla məşğul olsunlar. Amma müxalifətin bu cür hay-küy salması əbəəsdir. Çünkü şəhid ailələri və hər kəs cənab şəhid ailələri üçün hər şeyi edir və edəcəkdir. Sadəcə olaraq,

ifadəsi isə bu qayığının necə yüksək bir zirvədə olduğunu bir daha bəyan edilməsi idi. Mən də, öz növbəmdə, bu qayğıya görə şəhid ailələri ilə bağlı məlum son Fərmana görə Cənab Prezidentə öz minnetdarlığını bildirirəm. Müxalifətin isə, hemişə olduğu kimi, bu defə də xalqı çasdırmaq niyyəti puç oldu və iflasa uğradı. Artıq fikir vermisinizsə, onların sosial şəbəkələrdəki qarayaxma kampaniyalarına baxış sayıları tamamilə enmişdir. Elə bu faktın öz onların iflasının sübutudur. İster şəhid ailəsi olsun, ister Qarabağ qaziləri, əllər və digər sosial zümrələr bütün xalq öz Prezidentinin apardığı siyasetdən razıdır və Onun etrafındadır. Xalqı çasdırmaqla, heç nəyə nail olmaq mümkün deyil, bunun axırı rüsvayçılıqdır ki, müxalifə zaman-zaman bunu qazanıb.

“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas: “Müxalifət ciddi şəkildə narahatdır”



- Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə birdəfəlik yardımının verilməsi ilə bağlı Fərmani müxalifəti ciddi şəkildə narahat

edib. Bu narahatçılıq, her şəydən əvvəl, ilk növbədə, ölkə Prezidentinin qətiyyətli tədbirləri ilə müxalifətin bəhanə edib, xalqı mitinqlərə cəlb etmələrinin əsasını, demək olar ki, tam sarsıtması ilə bağlıdır. Cənab Prezidentin əvvəlcə, Mehman Hüseynovu həbsdən azad etməsi, ardınca birdəfəlik yardım ala bilməyən və narazılıq edən şəhid ailələrin qəbul edib, onlara xüsusi qayğı göstərək, birdəfəlik yardımın hər bir şəhid ailəsinə verilməsi barədə Fərman imzalaması müxalifəti çıxılmaz duruma salıb. Ona görə də, müxalifət hay-küy qaldırıb, görülmüş işlərin əhəmiyyətini xalqın gözündə salmağa çalışır. Lakin ölkə əhalisi müxalifətin bu cür əsəssiz hərəkətlərinə əhəmiyyət vermədən, ölkə Prezidentinin atlığı bütün addımları dəstəkləyir və ölkəmizdə mövcud olan emin-amanlığın qorunması və daha da möhkəmənməsi üçün ona dəstək verir.

GÜLYANƏ



“Bizim Milli Dirçəliş Hərəkatı Partiyasının bəyanatı olmuşdu. Biz bu məsələlərlə bağlı bildmişik ki, “Milli Şura” xarici dövlətlərin birində yaradılıb və missiyası ortadadır. Hətta ünvanda göstərmüşik ki, Rusiyada Moskva Cərrahiyə İnstitutunun akt zalında Vyaçeslav Volodinin birbaşa təşkilatçılığı ilə “Milli Şura” yaradıldı.

Bu cür məhkəmələri ictimailəşdirmək lazımdır”

Daha sonra onlar “Milyarderlər İttifaqı” yaratmışdır və o zaman da pul verirdilər. Təbii ki, bu da sübut olunmuşdu. Amma təəssüflər olsun ki, bu məsələye baxılmadı”. Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəq Quliyev deyib.

“Bir neçə gün əvvəl Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında bu məsələ ilə bağlı geniş çıxış etdim ki, belə məsələlər aydınlaşdırılmalıdır. Mən həm də Baş Prokurorluğu da üz tutub çağırış etdim ki, xaricdən ölkəmizi qatmaq üçün yaradılan təşki-

latların məsələləri aydınlaşdırılmalıdır. İndi isə AXCP sədri Əli Kərimli ilə bağlı məhkəmə gedirse və sübutlar da ortada varsa, təbii ki, hər kəs etdiyi emmələrə görə cavab verməlidir. Bu cəmiyyətə də aydın olmalıdır ki, ölkədə çox ciddi məsələlər olduğu halda, bizim ölkənin problemlərinə adekvat olaraq milli birliyə ehtiyac olduğu halda burada “5-ci kolon” kimi çalışmaq və hakimiyyətə deyil dövlətə müxaliflik etmək olmaz. Bunun arxasından pərdə götürülənde görünür ki buradan kimlər çıxır. Yəni kimin elinin kimin cibində olması aydın görünür. Burada qarşılıqlı salmaq is-

təyenlər öz iradələrini deyil, ölkəmizin sevməyən dövlətlərin ira-

dələrini ifadə edirlər. Hesab edirəm ki, bu cür məhkəmələri ictimallaşdırılmak lazımdır. Hətta deyərdim ki, belə məsələlərdə yumşaq mövqə nümayiş etdirmək lazımdır”-deyə, partiya sədri fikrini tamamlayıb.

Ceyhun Rasimoğlu

Azərbaycan məhsulları Berlində nümayiş edilir

Fevralın 6-da Almanyanın paytaxtı Berlində öz işinə başlayan “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində Azərbaycan məhsulları da nümayiş olunur. İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZ-PROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vəhid ölkə stendində təqdim edir. “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisi fevralın 8-de başa çatacaq.

7 fevral 2019-cu il

Gürcüstan başına hansı problemi açıb?

Yaxud Georgi Lomsadzenin Mixail Avaqyan etirafları

Gürcüstanın ermənilərin kompakt yaşadığı Buqaşeni kəndində birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı qəddarlıqlar törətmış terrorçu-cinayətkar Mixail Avaqyanın büstünün ucaldılması bir müddət ən çox müzakirə olunan mövzuya çevrildi. Maraqlıdır ki, Gürcüstanın tanınmış ictimai-siyasi xadimlərinin bəziləri bu məsələdə Azərbaycan tərəfinin narazılığını və etirazlarını haqlı saysalar da, digər qismi hələ də susqun qalmaqdada vəm edirlər. Daha bir maraqlı məqam, Gürcüstan jurnalıstlarının göstərdikləri mövqedir. Mövzu ilə bağlı gürcü jurnalıst və blogeri, "Tamadanın hekayələri" bloqunun sahibi Georgi Lomsadze "eurasiya.net"-in rusdilli səhifəsində yazısı ilə çıxış edib. Əsasən, tərəfsizlik saxlamağa cəhd edildiyi göstərilsə də, bir sıra məqamlar diqqətdən yayılmayıb.

"O, ermənilər üçün müharibə qəhrəmanı, azərbaycanlılar üçün isə hərbi cinayətkar, gürçülər üçün isə baş ağrısıdır..."

Əhalisinin çox hissəsinin ermənilərdən ibarət olduğu Samsxe-Cavaxetiyanın Buqaşeni kəndində kənd sakını olmuş Mixail Avaqyanın büstünün təntənəli açılış mərasimi keçirilərkən, Gürcüstanın digər hissələrində buna diqqət göstərilmədi. Lakin qonşu Azərbaycanda bu hadisə günün əsas xəberlər blokunda işıqlandırıldı" deyə qeyd edilən məqalədə bildirilir: "Gürcüstanda anadan olmuş etnik erməni Avaqyan 1990-ci ilin əvvəllərində Azərbaycanla münəqışə zamanı Dağlıq Qarabağ uğrunda erməni tərefində döyüşüb. O, ermənilər üçün müharibə qəhrəmanı, azərbaycanlılar üçün isə hərbi cinayətkar, gürçülər üçün isə baş ağrısıdır..."

Bu ifadələrdə bəzi detallara nəzər salsaq, gürcü jurnalıst erməni cəlladının Dağlıq Qarabağ "uğrunda" (?!-R.N.) döyüdüyüni yazsa da, beynəlxalq aləmin bu əraziyimizin işğala məruz qalması faktını nədənsə qeyd etməyib, yaxud "tesadüf nəticəsində unudub".

Lomsadze, bu barədə daha müfassal məlumat vermir, əksinə...

Məqaləsinin digər hissəsində DQ münaqışının Cənubi Qafqazın yeni tarixində en qanlı münaqışə olduğunu qeyd edən gürcü müəllif, davamı olaraq yazar ki, bu müharibə hər iki tərəfe sağalmaz yaralar vurub, eləcə də, düşməncilik münasibətinin uzanmasına səbəb olub: "Lakin buna baxmayaraq, Gürcüstanda etnik ermənilərin ve azərbaycanlıların müəyyən diasporları yaşayır, ölkə bu müharibədən kənardə qalıb, belə ki, 1990-ci illərdə öz daxilindəki müharibələrlə, separatçılarla məşğul olub". Beləliklə, keçək digər məqama. Məqam isə budur ki, bu gün Gürcüstanın özü Cənubi Osetiya və Abxaziya problemleri ilə qarşı-qarşıya qalıb və işgalin, separatçılığın vurduğu yaraları yaxşı anlayır. Maraqlı da budur ki, uzun illər Azərbaycanın da bənzər işğal faktı, habelə, separatçılıqla mübarizəsinin olduğunu bili bilə, cənab Lomsadze, bu barədə daha müfassal məlumat vermir, əksinə...

...Bu barədə məqalənin daha aşağı hissəsində bir daha qeydlər edəcəyəm.



Dəmə, bu, Avaqyan üçün Gürcüstanda ucaldılmış ilk büst deyilmiş!

Gürcü jurnalıst, Tbilisinin abidə məsələsində məsafəli davranışına çalışdığını yazardı ve qeyd edib ki, gürcü tərəfi hemin abidənin ucaldılmasını yerli sakinlərin təşəbbüsü olduğunu bildirib. "Hər şeye rəğmən, büst Avaqyanın qohumu, Qaqik Avaqyanın şəxsi maliyyəsi hesabına ucaldılıb. Bir sıra yerli KİV-lər xəber veriblər ki, yerli məktəbdə Avaqyanı daha bir büst ucaldılıb" deyə yanan Lomsadze Gürcüstanın bu cavabının Azərbaycanda bir çoxlarını qane etmediyini qeyd edib: "Azərbaycanın haqqın.az" informasiya agentliyi məqalə ilə çıxış edib və orada vurğulanıb ki, abidənin açılışı mərasimində hakim "Gürcü arzusu" Partiyasının iki deputati da iştirak edib, eləcə də, Ermənistən Gürcüstandakı sefiri də orada olub. "Bəs Gürcüstan hakimiyyəti Borçalıda - azərbaycanlıların six yaşadığı bölgəde Qarabağ müharibəsinə abidə ucaldırsa, yene də tolerant davranışaq-mı?" deyə məqalədə ritorik sual verilir.

Gürcüstan erməni-azərbaycanlı qarşılmasında seçimini etməlidir

"Qafqazda heç kim hazırkı sərhədlərin mövcudluğundan razı deyil və tərəflərin hər birində qonşulara qarşı pretenziyalar irəli sürülə, istənilən diplomatik hədəfdən yayılma hali isə partlayışa səbəb ola bilər. Bu dəfə uduzan situasiyada Tbilisi oldu, hansı ki, Azərbaycanın hiddəti onun üzərinə yağımağa başladı" deyə sözügedən məqalədə bildirilir və xatırlatmalara yer verilir: "Bakı Gürcüstanın Azərbaycandakı sefirindən izahat tələb etdi, Azərbaycanın Gürcüstandakı sefiri isə Tbilisiyə etiraz notası göndərdi", deyə Azərbaycan deputati Rasim Musabəyovun sözlerini misal götəren gürcü müəllif millət vekilinin digər fikirlərini də xatırladıb. "O, eləvə edib ki, Tbilisi abidə haqqında öz mövqeyini bildirməlidir" deyə yanan Lomsadze bununla belə nəticəyə gəlib ki, Gürcüstan erməni-azərbaycanlı qarşılmasında seçimini etməlidir.

Gürcü jurnalıst 20 Yanvar hadisələri barədə dolğun məlumat verməyib və...

Beləliklə, yuxarıda da qeyd etdiyim kimi, tərəfsizlik nümayiş etdirdiyini nümayiş etdirməyə çalışan gürcü jurnalıst sonradan daha bir yanlışlıqla yol verib. O, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə - 20 Yanvar hadisələrini ermənilərin talan edilərək, qətlə yetirilməsi məsəlesi ilə əvəzleyib. Halbuki bunun SSRİ DTK-nın azərbaycanlıları güllebaran hədəfine alması üçün təxribatı kimi də qiymətləndirə, əsl gerçəyi yaza bilərdi. Onun həmin fikirlərini də olduğu kimi diqətə çatdırırıq. SITAT: "Azərbaycan tərəfini qıcıqlandıran əsas tərəfi Avaqyanı qoyulan abidənin Azərbaycan xalqı üçün müqəddəs və əhəmiyyətli gündə - 20 Yanvar tarixində açılmasıdır. Həmin gün, 1990-ci ildə ermənilərin Bakıda bir neçə dəfə talan olunmalarından sonra, Sovet qoşunları 200 nəfər vətəndaşı amansız şəkildə qətlə yetirdi. Bu gün həmin tarix Azərbaycanda "Qara yanvar" kimi qeyd olunur".

Müəllif dənə sonra yazar: "Azərbaycan tərəfinin narazılığı, eyni zamanda Avaqyanın müharibədə ən qanlı epizodlarından birində - Xocalıda bir neçə yüz məlki insanın öldürülməsində hallanır. "Gürcüstanda Xocalı cəlladına abidə ucaldılar" deyə Azərbaycan mətbuatında gedən yazıların başlığında verilib".

bu günün özündə Cənubi Osetiya və Abxaziya ilə "ikiterəfli əməkdaşlıqlar" qurur, tərəflər qarşılıqlı dəstək nümayiş etdirirlər. O cümlədən, abxaz və osetin separatçılar "DQR"ə, mehz Ermənistən (?-R.N.) üzərindən keçib-gedirlər. Budur, gürcü jurnalisti narahat edən? Halbuki Azərbaycan dövləti olmasayı, Gürcüstan dövləti və xalqı indi çox ağır bir vəziyyətdə Rusyanın güclü zərbələri altında inləyərlər. Təessüf ki, Lomsadze dərk elədiyi bu reallığı dərk etmədiyi şəkildə bürüzə verir...

Tornike Şarşenidze:
"Hakimiyyətdə bardaq, xaos və hörmətsizlik hökm sürür"

Bu arada, "Jamnews" nəşrinə açıqlama verən gürcü politoloqu Tornike Şarşenidzinin açıqlamasına da yer ayrılib. "Bizim ölkənin hakimiyyətdə qarşılurma, xaos və hörmətsizlik hökm sürür" deyə ictimai Məsələlər İnstitutunun professorunun sözlerini getirən gürcü müəllif, onun digər fikirlərini də çatdırıb və qeyd edib ki, Şarşenidze hakimiyyətin sözügedən abidənin hansı neticələrə gelib-çıxacağını bilmək isteyində olmayıb. "Gürcüstanın rəsmi şəxsləri xarici işlər nazirliyində, eləcə də, parlamentdə olduğunu kimi eyni refreni təkrar edirlər ki, "Azərbaycan strateji partnyordur" və Tbilisi ilə Bakı arasında istənilən sahə üzrə fikir ayrılığı yoxdur" deyən Tornike Şarşenidzinin sözleri Lomsadze tərefindən bildirilir. Məqalənin sonunda isə qeyd olunur: "Azərbaycan hakimiyyətinin nəzərində olan KİV-lər tərefindən Gürcüstanın edilən prenətiyalardan nəticə çıxarıraq, Tbilisi müxtəlif məhələlərdə bir çox bənzər səhbətlərə getməli olacaq".

Hələ ki, gec deyil...

Beləliklə, fakt budur ki, gürcü müəllif özünü "tərəfsiz" göstərməyə cəhd etsə də, onun erməni cəlladına abidənin ucaldılması məsələsində, dolayı yolla, ermənilərin cinahindan çıxış etdiyini sezək mümkünkündür. Onu da qeyd etmək yerine düşərdi ki, Azərbaycan tərəfinin etirazlarını yalnız hakimiyyətə yaxın KİV-lər tərefindən səsləndirildiyini iddia edən Lomsadze bilməlidir ki, bu etiraz, eslinde, bütün Azərbaycan xalqının etirazıdır və yaxşı olardı ki, Gürcüstanın hakimiyyəti bu məsələni özünə "baş ağrısı" kimi qəbul etməsi yerine, onun ərazi bütövülüyünə dəstək göstərən, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışının məsələsində Azərbaycanın edələti mövqeyindən çıxış etsin. Hər halda, erməni cəlladı Aqoyanı və ermənilərin işgalçılıq maraqlarını özlərinə strateji partnyor hesab etdikləri, aclarından ölməyə qoymadıqları Azərbaycana qurban vermələri reallıqda hər şeyi dəyişə bilər. Nəcə deyərlər, hələ ki, gec deyil...

Rövşən NURƏDDİNÖĞLU

P.S. Sonda isə bir kiçik xatırlatma: da etmək lap yerinə düşərdi. Bu gün erməni terrorçusuna abidə ucaldılan Samsxe-Cavaxetiya erməniləri özlərinə "cavax erməniləri" deyirlər, bölgənin adını isə Gürcüstanın erazisindəki "kiçik Ermənistən" adlandırırlar. Əger bir neçə ildən sonra onları da separatçılıq meyillərini təkrarlasalar (bu kimi hal-lara dəfələrlə yol verilib), Lomsadze bu dəfə ölkəsində daha bir işgalçılıq meyillerindən bəhs edən yazı ilə çıxış etməli olacaq. Çünkü ermənilərdən hər şeyi gözləmək olar.

BİR CİNAYƏTKARIN MİTİNQ HƏYASIZLIĞI



Azelision.az

Bir siyasetçinin ki, tərcüməyi-halında bu qədər qara ləkələr olsun, onun yenidən mitinq iddiasına düşməsini ancaq həyasızlıq adlandırmış olar. Bunu düşərgədə baş verən hadisələr də sübut edir. Bele ki, "Milli Şura"nın rüsvayıcı mitinq şousu bitər-bitməz, demək olar ki, müxalifet düşərgəsinin bütün üzvləri AXCP sədri Əli Kərimlini hədəfə alaraq, onu ən sərt şəkildə tənqid və təhqir etməyə başladılar. Səbəb isə Əli Kərimli özünü "birləşmiş müxalifətin lideri" kimi təqdim etməsi olub. Ən maraqlı məqam isə, cinayətlər içinde çabalandan Əli Kərimli hansı üzle mitinq iddiasına düşüb? Axi bu, o Ə.Kərimlidir ki, siyasi karyerası boyunca təmsil olunduğu düşərgədə daim dağıdıcılıq fəaliyyəti ilə tənindib.

3.Kərimlinin son 20-25 ildə müxalifət daxilindəki dağıdıcı məqamları...

1995-ci ilin payızında Azərbaycanda Milli Məclisə keçirilən seçkilər ərefəsi AXCP ətrafında baş verən hadisələr hər kəsin yağındadır. Bu, o vaxtlar idi ki, mərhum Əbülfəz Elçibey rəhbərlik etdiyi AXC(P)-ə Keləkidi tam nəzarət edə bilmirdi. Bundan istifa-

də edən Ə.Kərimlinin "Yurd"laşdırılmış nəzarəti "at oynadırdı". Bundan sonra da Ə.Kərimli müxalifət düşərgəsində birlik təşəbbüslerinə sarsıcı zərbələr vurdu. 2000-ci ilin parlament seçkilərində ortaya qoyduğu mövqə yəqin cəoxlarının yaddaşından hələ de silinmeyib. Yene də Müsavatla AXCP-nin seçkiyə "vahid siyahı" ilə getmələri təşəbbüsü Ə.Kərimli tərəfindən "vuruldu". Seçkidən sonra isə müxalifətin tutduğu vəhid mövqeyə qarşı çıxmamaq Ə.Kərimli növbəti missiyasını yerine yetirmiş oldu.

Bu gün Ə.Kərimli kimlərə, məsələn, Arif Hacılı, İsgəndər Həmidova və digərlərinə boşuna qucaq açmış. Məşhur bir aforizmde deyildiyi kimi, onları sevdviyi üçün qucaqlamır, sevmədiyi üçün qucaqlayır. İstəyir bağırına basıb, elə möhkəm sıxsın ki, böğulsunlar...

Bu, bir reallıqdır ki, Ə.Kərimlinin yanında olmaq, ona inanmaq, gəvənmək minalanmış ərazi ilə yol getmək qədər riskli və təhlükəlidir.

Ə.Kərimli bir reallığı anlamalıdır ki, növbəti dəfə özünü "müxalifətin vəhid lideri" olaraq təqdim edib və bu vasitəyle onun addadıcı çağırışlarına inanan müxalifət partiya sədrlerini özündən "asılı" vəziyyətde olduğunu nümayiş etdirməyə cəhd göstərsə də, artıq müxalifət bu cinayətkarın hansı xislətde olduğunu bilir. Elə buna görə də, artıq növbəti mitinq keçirəcəklərini de bəyan edən Ə.Kərimlinin bu çağırışlarına müsbət deyil, mənfi rəylər verilməyə başlanılib.

Sonda onu vurğulamaq lazımdır ki, Ə.Kərimli kimlər bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin yali ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

"Əli Kərimli həmişə xaricdən gələn vəsaitləri mənimşəyib"



"Ümumiyyətlə, AXCP sədri Əli Kərimlinin məhkəmə prosesini mətbuat vəsaitəsilə izləyirəm. Yəni orada tek pul alan insanlar deyil, həm də paytaxt Bakıda əyleşib xarici valyuta mübadiləsi aparan insanların da məhkəmedə verdiyi izahatları oxuyuram". Bunu

SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyameddin Orduxanlı deyib. BAXCP rəsmisinin sözlerinə görə, onların hər biri etiraf edir ki, bu, ayrı-ayrı adamlardır: "Hətta yeri gələndə heç onlar Əli Kərimlinin özünü de tanımırlar. Onlar bildirirlər ki, ay ərzində Əli Kərimliyə 20-30 min dollar pulu çatdırıblar. Bu proses hal-hazırda bugün də gedib. Yəni Rusiyada işleyib və orada olan insanların Azərbaycana pul göndərməsi mübadiləsi var. Bu, həm bank, həm də qara bazar vəsaitəsilə həyata keçirilir. Amma bütövlükde Rusiyadan göndərilən 2 milyon dollar vəsait öz faktını tapır. Hətta mən konkret olaraq inanıram ki, Əli Kərimli Rusiyadan maliyyə alırdı. Mən sizin diqqətinize bir neçə il bundan önce Rusiyada general rütbəsində olan Sakit Allahverdiyevi çatdırmaq istərdim. O dövrə mətbuatda açıqlama getmişdi və həmin general etiraf etmişdi ki, o, Qənimət Zahidova, Əli Kərimliyə 100 minlərlə dollar, manat və rubl vəsait ödəyib. Bu sözügedən general əslən gürcüstanlı idi və Rusiyada əd-

liyyə sistemində işləyirdi. Hədə həmin illərdə Q.Zahidovun Moskvaya səfərləri olmuşdu. Ümumiyyətlə onun pul işinə hər zaman Q.Zahidov baxıb. O, İran, Rusiyaya səfərlər edib. İndi isə Avropa ölkələrində Əli Kərimlinin pul işinə o baxır. Düşünürəm ki, bunlar həqiqətdən və məhkəmə prosesində bütün faktlar ortaya çıxır.

Mən birmənali şəkildə cəmiyyətə çatdırmaq istəyirəm ki, Əli Kərimli hər zaman xərici maliyyə imkanlarını elda edib və xaricdən gələn vəsaitləri qazanıb. Bu adam 25 ildir heç bir əmək fealiyyəti ilə məşğul deyil. Onun övladları İngilterədə yaşayır və ən bahalı illik təhsil haqqı 200 min manatlıq olan universitetləri bitirib. Bəs bu vəsaitin ödənilməsi hərəkət? O mitinqlər keçirir və bəlli olur ki, rəyindən gələnlərə yol və benzin xərcləri verilir. Bu da onu göstərir ki, Əli Kərimli xaricdən maliyyələşən bir şəxsdir.

Ötən il Əli Kərimlinin müavini Gözəl Bayramlı Gürcüstəndən qayıdarkən onun üzərindən pul çıxmışdı. O, hal-hazırda cəzaçəkmə müəssisəsindədir və ona hökm kəsilib. Deməli fakt ortaya çıxdı ki, Gözəl Bayramlı bir il erzində Gürcüstana 43 dəfə səfər edib. Bildiyiniz kimi bir çox hallarda xaricdən maliyyələşənlər Gürcüstən üzərində bunu reallaşdırırlar. Bu, bir daha onun fakt, sübutunu oraya çıxarıb.

Ceyhun Rəsimoğlu

Arif Hacılı Müsavatı təhqirlə idarə edir?

Partiyadan növbəti istefalar gözlənilir

Müsavat partiyasında idarəetmə prosesi çərçivədən çıxıb. Belə ki, başqan Arif Hacılının təşkilat daxilində partiyadaşlarını təhqirlərə məruz qoyması adı hala əvvələnmişdir. Hətta məsələ o həddə çatıb ki, başqanın avtoritar idarəciliyin metodundan bezən müsavatçılar partiya sıralarından istefa verməye hazırlaşırılar.



dılara qarşı ele biədəb sözlə deyirlər ki, dilə gətiriləsi deyil. Bunu edənlər isə Arif Hacılı qrupunun nümayəndələridir. Qadın haqqında kişi pis rəy yazırsa, deməli onu dünyaya qadın getirməyib, ailəsində də ana-bacısı yoxdur. Bunlar qadınlarla ən iyrənc əsullarla mübarizə aparırlar. Hansı ki, bu ifadələr dilə gətiriləsi deyil" E.Məmmədlı deyib: "Bunların ister idarəciliyidə, isterse də şəxsiyyətlərində kifayət qədər qüsurlar var və bir-bir üzərinə saymaq olar. Ona görə də, partiya daxilindəki haqsızlığa qarşı mübarizə aparırlar. Bu gün partiyada anormal bir vəziyyət yaranıb. Partiyada Hacılı qardaşları cılız bir qrupla idarəciliyin məşğuldur. Ona görə də, partiyadakılar abırlarına qıslaraq, istefa verirlər. Bu isə, utancvericidir".

İsa Qəmbər partiyadaxili prosesləri, sadəcə, müşahidə edir

Yeri gəlmışkən, uzun illər Müsavatda təmsil olunmuş, hazırda isə "ADR" hərəkatında fəaliyyət göstərən partiyanın qadınlar birliliyinin sabiq rəhbəri Ellada Məmmədlı, bir müddət əvvəl, baş verənlərlə bağlı demişdi ki, bu gün həmin partiyadan ayrılan insanlar illərini, məhz siyasi meydandırda keçiriblər. "İstefə verənlər A.Hacılının qruplaşmasına daxil deyillər. A.Hacılının cılız bir qrupu var. Bunu hamı bilir. A.Hacılının belə bir fikri var ki, onun xoş gəlməyən onunla deyil. Bu qrupa aid olmayanları yanından qovmaq üçün bütün əsullara əl atır" deyə sabiq müsavatçı funksioner bildirib.

Yeri gəlmışkən, iddialar arasında A.Hacılının müsavatdaxili proseslərdə onu dəstəkləməyənleri təhqir etmək yanaşı, hətta adamlarının əl qaldırması, hücumlar təşkil etməsi, o cümlədən, qadınlara da hücum faktları var. "Elə bilirsiniz ki, onlar qadınlara təzyiq göstərməyiblər? Qapalı qrupda qa-

Rövşən NURƏDDİNOĞLU

Baş redaktordan Əli Kərimliyə: "Daydaylarının xoşuna gəlməz?"

Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov Facebook vasitəsi ilə, AXCP sədri Əli Kərimlinin sosial şəbəkədəki növbəti oyundan başa barədə status paylaşır. SİA xəbər verir ki, Əli Kərimli adıçəkilən sosial şəbəkə profilində həbsədə olan "Milli Şura" üzvlərinin guya "iŞgəncələrə" məruz qaldıqlarını iddia kimi irəli sürüb və hər zamanki kimi, özünəməxsus "bəyanatını" yayıb.

Lakin Sənan Nəcəfovun sözügedən məsələyə reaksiyası maraqlı doğurur: "AXCP sədri Kərimov Əli öz profilində həbsədə olan şəxslərə guya işgəncələrin verilməsi barədə Milli Şura adından yeni bəyənat yayıb. Olsun, adətkardadır, bir növ. Amma diqqət!!! Bele ki, AXCP sədri Azərbaycan dilindəki "bəyanatında" həbsədə olanlar "erməni əsirliyindəyim" ifadəsini işlətən dilindən yazılımamasını AXCP sədri Əli Kərimlinin qorxaqlığı ilə əlaqələndirib. Daha dəqiq desək, həmin ifadənin erməni lobisi, yaxud, lobbiyə dəstək göstərən xərçi anti-Azərbaycan şəbəkəsinin oxuya biliçəyindən ehtiyat edən Əli Kərimli ingilis dilindəki mətnədə onu işlətməyib.

O, bununla bağlı ironik suallar da ünvanlayıb:

- İşlətməyə cürəti çatmayıb?
- Daydaylarının xoşuna gəlməz?
- İkiüzlüdür?
- Siyasetdə vicdanı itirmək buna deyirlər?

Rövşən NURƏDDİNOĞLU



kimi" ifadəsini işlətən də, ingilis dilində bu ifadəni yazmayıb. Demək, baş cəbhəbaşı paylaşıdığı Azerbaycan dilindəki mətnədə işlədilən "erməni əsirliyindəyim" ifadəsi ingilis dilinə olan tərcümədə yoxdur. Xeyir ola?".

Sənan Nəcəfov sözügedən ifadənin ingilis dilində yazılımamasını AXCP sədri Əli Kərimlinin qorxaqlığı ilə əlaqələndirib. Daha dəqiq desək, həmin ifadənin erməni lobisi, yaxud, lobbiyə dəstək göstərən xərçi anti-Azərbaycan şəbəkəsinin oxuya biliçəyindən ehtiyat edən Əli Kərimli ingilis dilindəki mətnədə onu işlətməyib.

O, bununla bağlı ironik suallar da ünvanlayıb:

- İşlətməyə cürəti çatmayıb?
- Daydaylarının xoşuna gəlməz?
- İkiüzlüdür?
- Siyasetdə vicdanı itirmək buna deyirlər?

7 fevral 2019-cu il

Əli Kərimli - maliyyə maxinotoru, siyasi korruptioner, yoxsa...

AXCP sədri oğru olduğunu etiraf edir!

Bəlli olduğu kimi, AXCP sədri Əli Kərimliyə və ona yaxın olan şəxslərin etrafında başladılan hüquqi prosedurların mahiyəti, nəhayət, rəsmi məlumatla açıqlandı. Öncədən də gözlənilədi ki, gəlinən qənaətlər birbaşa Ə.Kərimliyə çatan, mənbəyi bəlli olmayan pul vəsaitləri ilə bağlıdır ki, onların hər biri ayrı-ayrılıqla etiraf olundu. Ən maraqlı nüans isə, bu pulların AXCP sədrinin birbaşa cibinə, məhz Rusiyadan axıdılmasıdır. Ancaq bu pulların onun tərəfindən mənimənlərək, heç də partiyasının maraqlarına xərcləməməsi iddiaları, artıq onun maliyyə maxinotoru, siyasi korruptioner və ən əsası, oğru olduğunu təsdiq edən danılmaz faktlara söyklənir...

Əli Kərimli, bəs 600 min manat hanı?

Faktlar etrafında, yəni 412 min dollardin necə və haraya xərclənməsi etrafında yenidən xüsusi araşdırma aparmağa da ehtiyac yoxdur. Məsələn, AXCP sədrinin keçirdiyi aksiyaları göz önüne getirək, onların təşkili üçün böyük vəsaitin lazım olmadığı aydınlaşdır. İki ildə keçirilən bütün aksiyalara Kərimlinin həmin müddətdə aldığı 412 min dolların (bu məbləğ haradasa, 700 min manatı təşkil edir - R.N.) ən yaxşı halda, onda biri xərclənə bilərdi. Bəs qalan pullar, yəni 600 min manatı Kərimli haraya gizlədib? Təbii ki, Londondakı oğlunun sübutlara əsaslanan şəkilli, videolu "sex-gay-parti"lər təşkil etməsinə, arvadının bitib-tükənməyən bazar tələblərinə və əlbəttə ki, bir sıra şəxsi biznes sahələrinə!

Əbülfəz Elçibeyin müalicəsi üçün göndərilən 90 min dollar da Əli Kərimlinin boynundadır!

Daha bir reallıq isə, Ə.Kərimlinin, ümumiyyətə, AXCP-də olduğu müddədə, hətta Əbülfəz Elçibeyin dövründə - "Yurd" qruplaşması yaratdığı vaxtlarda dəfələrlə bənzər maliyyə-maxinasiya oyunları oynadığının sübutudur. Yeni Kərimli siyasi dividendlər pərdəsi altındadır. Şəxsi mənfəətlərini artırmaqla məş-



gul olub, özü də uzun illər. Təkcə, "Yurd həqiqətləri" kitabında onun hansı maliyyə maxinasiyalarına getməsi, hətta Türkiyədən Əbülfəz Elçibeyin müalicəsi və digər xərcləri üçün Kələkiyə göndərilen 90 min dolları necə çapib-talaması faktları onun maskasını cırıq-cırıq edir!

Bu gün Ə.Kərimlinin mehkəmə hökmünə qarşı absurd iddialarla çıxış etməsi, bir daha onun özünü bu kimi kirli işlərdə əlinin olduğunu sübut edir. Maraqlı bir ipucu vermək yerinə düşərdi. Misal üçün, AXCP sədri cibinə qanunsuz maliyyə axını təmin etmək üçün illərdən ki, öz etrafını, ona inanaraq, partiyasına üzv olanları ard-arda həbslərə göndərir. Ancaq pafoslu çıxışları ilə insanların, gənclərin bəyinlərini zəhərleyən Ə.Kərimli hansı səbəbdənse, həbsə düşmür. Hətta saxlanılırsa belə, beş-on dəqiqəlik polis avtobusunda, yaxud məntəqəsində çırınçılığa başlayır, qorxur, ürpənir!

Qorxur ki, barəsində olan maxinasiya faktları daha çilpaq şəkilde ictimai rayın diqqətinə çatar və onun "mən birləşmiş müxalifətin lideriyəm" tipli bəyanatları havaya uçub buxarlanar. Belə ki, barəsində gedən mehkəmə işlərinin her biri də, məhz onun qorxduğu səmtə doğru yönəlməkdədir.

AXCP sədrinin 8 milyon 388 min manatlıq maxinasiyaları da hələ uzun müddət müzakirə mövzusu olacaq

Məsələn, Ə.Kərimli heç də unutma留意 ki, onun və yaxın qohumlarının müxtəlif banklar vasitesilə heyata keçirdikləri 8 milyon 388 min manatlıq maxinasiyaları hələ uzun müddət müzakirə mövzusu olacaq.

Qısa bir xatırlatma - Ə.Kərimli iddia edirdi ki, indiyədək heç bir xarici ölkənin heç bir fondundan heç bir qrant almayıb, heç bir bankdan kredit götürməyib və heç bir bankda heç bir hesabı olmayıb, heç bir şəxsden pul-para almayıb (?!). Yalnız bir dəfə Beynəlxalq Bankda xüsus-

si hesab açıb ki, 2005-ci ildə parlamente seçildiyi, amma mandatının ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsilə alıb. Ancaq sonradan bəlli oldu ki, bank sənədlərində Ə.Kərimli 2008-ci ildə "Texnikabank"dan 145 min manat məbləğində kredit götürdüb. Ə.Kərimli götürdüyü krediti elə həmin ildə de ödəyerek borc hesabını büsbütün bağlayıb. Deməli, Ə.Kərimli kredit götürüb! Hərçənd ki, o, bu gün də bu faktı tekzib etməyə çalışır.

"Cəbhə" sədrinin söylədiyi hər bir fikir onun öz əleyhinə işləyir

Onu da xatırlatmaq yerinə düşərdi ki, Ə.Kərimli bayraqda Elman Türkoğlunu, artıq neçə illərdən ki, iddia etdiyi "30 milyonluq villa" bəyanatını da tekzib edə bilməyib. E.Türkoğlu demişdi: "Əli Kərimlidən soruşuram: Londonda 23 milyonluq villa kimindir? Bilgəhdəki 3,5 milyonluq villa kimindir? Camaatın oğlu meydanlara çıxır, onun oğlu ilde 25-30 min dollar pulla xaricdə oxuyur. Bu gün müxalifətə quldarlıq sistemi hökm sürür. Əli Kərimli AXCP-də 20-30 manat pulla gəncləri saxlayır ki, mitinqlərə digər partiyalardan daha çox adam çıxarsın. Adama deyərlər, bu qədər pul səndə haradandır?"

Beleliklə, bütün bu açıqlamalar maraqlı nəticələr ortaya qoyur. Heç bir yerdə işləməyen Ə.Kərimli, xaricdə yaşayış oğlu Türkəl Kərimli və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat nağd pul çıxarıblar. Bütün bunlarla yanaşı, Ə.Kərimli 2 il ərzində, məntəzəm olaraq, nəhəng məbləğlərdə pul çıxarıb, böyük məbləğli maliyyə əməliyyatlari aparıb, eləcə də, iri həcmədə pul kütłəsini qəbul edərək, iri məbləğlərdə vəsaitləri müəyyən yerlərə göndərib. Maraqlıdır, bu pullar haradan gəlib?

Məhz bütün bu fikirlərən və qabaqcadan gəlmişliklərən aydın olur ki, Ə.Kərimli nə qədər özünü müdafiə etməyə çalışsa da, haqqında deyilənləri tekzib edə bilmir. Əksinə, söylədiyi hər fikir onun əleyhinə işləyir. O, həqiqətən də, maliyyə maxinotoru, siyasi korruptioner və oğrudur!

Rövşən NURƏDDİNOĞLU


Senat Rusiyaya qarşı sanksiyaları təsdiqlədi

ABŞ Konqresinin yuxarı palatası Yaxın Şərqdə ABŞ-in təhlükəsizliyini gücləndirmək üçün qanun layihəsinin qəbul olunmasını dəstəkləyib. "TASS" a istinadən SİA-nın verdiyi xəbərə görə, sənəd Rusiya da daxil olmaqla Suriya və onun müttəfiqlərinə sanksiyaların tətbiqi ilə bağlıdır.

Senatın 77 üzvü qanun layihəsinin lehine, 23-ü isə əleyhine səs verib. Qeyd olunur ki, qanunvericilik prosesinin növbəti mərhələsi bu qanun layihəsinin Nümayəndələr Palatasında nəzərdən keçirilməsi olacaq. Lakin demokratik lider-



Lərin əksəriyyəti sənədləri nəzərdən keçirməyi düşünmədiklərini söyləyiblər.



Mənəviyyat zəbt olunanda...

Təhmasib Novruzov

Dilimizdə məşhur bir söz var: "verbavat"! Bu sözün qarşılığını yaratmaq üçün çox dilçilər çox sözlərdən istifadə edilməsini təklif edirlər. Ancaq təklif olunan sözlərin heç biri həmin sözün daşıdığı fikir yükünü tam əks etdirmədiyindən, xalq danışq dilində bu gün də elə rus variantından istifadə olunur. Bir qələm adamı kimi bu sözün məna tutumunu ifadə edə biləcək, qarşılığını ana dilimizdə ifadə edəcək söz tapılması mənim də həmişə maraq dairəmdə olub. Nəhayət, hesab edirəm ki, bu sözün dilimizdə ən yaxşı qarşılığı kimi "zəbt" kəlməsindən istifadə etmək olar.

Bu günlərdə "Spase" televiziyində yayılmış "El bizim, sərr bizim" verilişinə baxırdım. Yeri gelmişkən, bu verilişin adı şərtidir. Bəzən bu verilişdə elin elə sırları bizdən alınıb dünyaya transfer edilir ki, hansısa bir əcnəbi bunu görse, məmləketimizə banan ölkəsi kimi baxar. Nə isə, məqsədim verilişi müzakirə etmək deyil. Ədalət naminə, təkcə onu deməyi özüme borc bilirəm ki, Azərbaycan televiziyənən nümayiş etdirilən coxsayılı müəllif verilişləri sırasında, məhz "El bizim, sərr bizim" ciddi, narahatlıq yaranan problemlərin, bir az şou qatqısı olsa belə, ən çox müzakirəsi aparılan programdır. Elə baxdığım verilişdə də mövzu maraqlı idi: "Abır nədir?" Mövzu diqqətimi cəlb etdi. Doğrudur, tokşouya qatılan ekspertlər, verilişin sonuna qədər abır məsələsinə münasibətdə məşət səviyyəsindən yuxarı qalxmışlar. Hesab edirəm ki, biz çox zaman "abır" sözünün altında mütileşirik, acizləşirik, cəmiyyətdə gözlərimiz qarşısında baş verənlərə və mənəviyyatımızın zəbtinə yönəldilmiş hücumlara belə abırmızı saxlayıb, mövqe bildirməkdən çəkinirik. Yeni bizlərin müxtəlif vasitələrə mənəviyyatımızın zəbtini (oxu: "verbavat" edilməsini) seyr edir, "mənə nə" deyib susuruq. Söz salanda da, səbab kimi abır, ismət məsələsinə atırıq ortaya. Deməli, belə çıxır ki, yadlar bizim mənəviyyatımızı zəbt edəcək, bize öz mənəviyyatsızlıqları transfer edəcək, biz de mənəviyyatımızın tələbi ilə "ayıbdır, abır gözləyək" deyib abırsızlaşacaqı! Bu, necə məntiqdir ve bizi, əslinde, mənəviyyatsızlığı yuvardan bu "mənəvi dəyər" bize kimdən və hardan keçib? Adını çəkdiyim verilişdə ölkə daxilindəki eyrəeskilərlə bağlı abır saxlayıb, susmağın zərərindən danışdı. Təbii ki, bu da mühüm, həm də çox müüm problemdir və deyilməsi, danışılması vacibdir. Ancaq daxili problemlərə yanaşı, xaricdən idxlər var ki, biz onlar haqqında söz açmadıqca, onlar ayaqlarını daha iri atmağa həvəslənlər. Məsələn, Avropanın mentalitetimizə çox zidd dəyərləri var ki, on illərdi bizim cəmiyyətə idxlər edilir. Hətta vəziyyət o həddə gelib çıxdı ki, Avropanın qurumları Azərbaycandan "Cinsi azlıqların hüquqlarının müdafiəsi" və "Eynicinslilərin nikahı" haqqında qanun qəbul edilməsi təklifini irəli sürdürlər. Əger dövlət orqanlarının iradəsi bir az zəif olsaydı, çox güman ki, bu qanunlar qəbul oluna bilərdi. Qəribədir ki, bu məsələ ortaya atıldı, kimə münasibətini bildirmək üçün müraciət edilirdi, hamı susurdu, yəni abır gözləyirdi. İndi özündə, məhz bizləri milli dəyərlərimizdən uzaqlaşdırmağa çalışan televiziya verilişləri, yaxud internet portalları haqqında söz demirik, cənubi abırmızı qoruyuruq. Abır qoruma bizim mənəvi dəyərlərimizi zəbt, yəni "verbavat" eləyir və bizi daha dəhşətli abırsızlıqlara doğru sürükləyir. Odur ki, mənəviyyatımızın zəbtinə imkan verməmək, abır-həyamızı saxlamaq istəyiksem, məqamı gələndə, indiki "abır qorumaq" mövqeyimizdən imtina etməliyik. Çünkü mənəviyyatı zəbt olunan millətin varlığı tehlükə altına düşür.

"Nar" Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim etdi

"Nar" paytaxtla yanaşı, digər şəhər və rayonlarda yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət seviyyəsini daha da yükseltmək məqsədilə mağazalarının sayını artırmaqdə davam edir. Mobil operator növbəti rəsmi mağazasını Gəncə şəhərində təqdim edib.



Yeni konseptə uyğun və müasir avadanlıqlarla təchiz edilmiş mağazada, "Nar" sakinlərə müxtəlif təkliflərlə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlerinin alıştı, telefonların satışı ilə yanaşı, diler eməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. Qeyd edək ki, yeni dükan Gəncə şəhəri, Vəli Xuluflu küçəsində (Qafqaz Ticarət Mərkəzində) yerləşir.

Mobil operator yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, 7-8-9 fevral tarixlərində müştərilərə "Nar" nömrələr hədiyyə verəcək. Bundan başqa, telefon və aksesuar alanlara da hədiyyələr təqdim ediləcək.

"Nar" mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsində öyrənmək olar.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərəzinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəni abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications" keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

İsveçdə dərs zamanı mobil telefondan istifadə qadağan olunacaq



İsveç hökuməti məktəblilərin dərs zamanını mobil telefondan istifadə etməsinə qadağan qoymaq istədiyini bildirir. AZERTAC İsveç KİV-lərinə istinadla bildirir ki, Krallıqda təhsil alanların dərs zamanı mobil telefonlardan istifadə etməsinə icazə verməyən məktəblər artıq var. Mövcud qanunvericilik məktəb direktorunun bu məsələ ilə bağlı müstəqil qərar qəbul etməsinə icazə verir. Lakin hökumət bütün məktəblər üçün eyni olan universal qaydanın tətbiq edilməsini isteyir.

Bildirilir ki, dərslerde nizam-intizam təmin edilməlidir. Təhsil alanlar diqqətlərini mobil telefonlar üzərində deyil, dərsleri üzərində cəmləşdirməlidirlər.

Buna baxmayaraq, bu qaydanın necə işləyəcəyi hələlik aydın deyil. Məsələn, yeni qaydanın müəllifləri qadağanın hansı təhsil növünə - məktəbəqədər, ümumi ibtidai və orta təhsilə tətbiq ediləcəyini müəyyənleşdirmeyiblər.

Hazırda İsveç hökuməti başqa partiyalarla danışıqlar aparır ki, yeni qaydaların qüvvəyə minməsi üçün onların dəstəyini təmin etsin. Qeyd edək ki, hökumətin dərslərdə mobil devaysları qadağan edilmesi haqqında təklifi də tənqidlə qarışdırıb. Bu sahəni öyrənen tədqiqatçı Torbörn Ott jurnalıtlarə müsahibəsində bildirib ki, məktəbdə mobil telefonların qadağan edilməsini düzgün addım sayır. O deyib ki, məktəblər rəqəmsal təhsilin yaradılması üzərində çox işləyiblər, mobil devayslar isə müasir dünyada əsas rol oynayır. Təhsil alanlar mütaliə üçün planşet və kompüterlərdən istifadə edirlər. Belə olan halda onların həyatında ən mühüm rəqəmsal vasitə olan mobil telefonları qadağan etmək təəccübüldür.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son səhifə

7 fevral

Azərbaycan FIG dünya kuboku yarışlarına ev sahibliyi edəcək

Azərbaycan Gimnastika Federasiyası 14-17 Martda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək. SIA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçiriləcək turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 51 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 167 kişi və 80 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Çox sayıda Olimpiya mükafatçıları, dünya və Avropa çempionatı medalçılarının qatılacağı turnirin adları ilə olan siyahısı isə fevralın ortalarında açıqlanacaq. Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.



Bolqarıstanın nüfuzlu nəşri Azərbaycanda keçiriləcək Formula 1 Qran-Prisindən yazıb

Bolqarıstanın nüfuzlu "Dnevnik" nəşri bu ilin aprelində Azərbaycanda keçiriləcək Formula 1 Qran-Pris barədə məlumat yayıb. Nəşrde Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin Azərbaycana səfəri çerçivəsində Qran-Prinin Bakıda 2023-cü ilədək keçirilməsinə dair müqavilənin imzalandığı qeyd olunub. Həmçinin builki yarışın da avtomobil həvəskarları üçün bir sıra yeniliklərle yadda qalacağı diqqətə çatdırılıb. Azarkeşlərin bu il de Formula 1 Qran-Prisinin güclü rəqabet şəraitində keçəcəyinə və yadda qalan olacaqına inandıqları xüsusi vurgulanıb.



Xanım parataekvondocumuz DC-də bürünc medal qazanıb

Antalyada parataekvondo üzrə dünya çempionatına start verilib. SIA-nın məlumatına görə, yarışda 11 taekvondocu ilə təmsil olunan komandamızın üç üzvü dayanq üzərinə çıxıb. İlk yarış günündə xanım taekvondocumuz Röyalə Fətəliyeva (49 kq) yarımfinalda meğlub olsa da, aktivinə bürünc medal əlavə edib. Mübarizəyə qoşulan digər idmanımız Vüsal İsmayılov (75 kq-dan yuxarı) yarımfinal uğrunda döyüşdə əlindən aldığı zədəyi görə döyüşü davam etdirə bilməyib. Eyni kateqoriya və çəkidi yarışan Vüqar Adışirinov da komanda yoldaşlığı kimi yarımfinalın bir addımlığında meğlub olub.

Mourinyo 3 təklifi geri çevirib

"Manchester Yunayted"ın sabiq baş məşqçisi Joze Mourinyo işsiz qaldığı müddətdə 3 təklifi geri çevirib. SIA-nın xarici mətbuata istinadən verdiyi məlumatə görə, mütəxəssis təkliflərin üzərinə olmadığını deyib: "Hələlik dincəlirəm. Baş verənləri analiz edirəm. Hər şeyə sakit yanaşırıam. Boş vaxtim nə qədər çox olsa, bir o qədər yaxşıdır. İndiyədək 3 klubdan təklif almışam. Lakin ürəyimcə olmayıb. Hiss edirəm ki, istədimi hələ almamışam. Məni özüne cəlb edəcək təklif gözəylərəm. Amma, dediyim kimi, tələsmirəm".

Ukraynalı boksçu Aleksandr Usik mayın 18-də rinqə çıxacaq

Aleksandr Usikin rromouteri Eddie Hearn ukraynalı ağır çəkili boksçunun növbəti döyüşü ilə bağlı məlumat verib. "Sport.ua" saytı yazar ki, Hearn boksçunun mayın 18-də rinqə çıxacağıını bildirib: "Onun rəqibləri ya Denis Lebedev, ya da digər döyüşçü olacaq. Rəqiblə bağlı yekun qərəb qəbul edilməlidir. Düşünürəm ki, Usik artıq super ağır çəki dərəcəsində döyüşəcək". Bundan əvvəl isə Hearn boksçunun Aleksandr Povetkinlə rinqə çıxacağını söyləmişdi.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov